



İqtisadi qüdrətimiz nəmən!

www.iqtisadiyyat.com



TİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır



Dekabrın 23-də Milli Olimpiya Komitə-sində 2015-ci ilə yekun vurulub, idmançı-lara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə nitq söy-ləmişdir.

Prezident İlham Əliyev idmançılarla görüşlərin artıq ənənəyə çevrildiyini, ildən-ilə idman uğurlarımızın artdığını, id-mançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazandığını bildirmiş, qeyd etmişdir ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal

Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin

qazanıblar ki, onların da 321-i qızıl me-dallardır. İdmançılara dövlət tərəfindən göstərilən qayğının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev onların sosial problemlərinin həlli istiqə-mətində hər il tədbirlərin görüldüyünü, bu prosesin bundan sonra da davam etdi-riləcəyini diqqətə çatdırmışdır. Artıq Azər-baycanın dünyada idman dövləti kimi tanındığını deyən Prezident İlham Əliyev bu faktın beynəlxalq idman qurumlarının rəhbərləri tərəfindən də təsdiqləndiyini vurğulamışdır.

2015-ci ilin yekunlarından danışarkən dövlətimizin başçısı vurğulamışdır ki, dünyada siyasi və iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, ölkəmiz in-kışaf edir. Lakin neftin qiymətinin aşağı düşməsi Azərbaycanın gəlirlərinin, büdcə xərclərinin azalmasına, milli valyutanın məzənnəsinə də təsir edib. O, demişdir: - Neft gəlirlərimizin aşağı düşməsi təbii ki, milli valyutamıza da mənfi təsir etmişdir. Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neft qiymətinin üç dəfə aşağı

düşməsidir. Yəni, manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi. Biz il ərzində çalışırdıq ki, bunun qarşısını maksimum dərəcədə alaıq. Gözləyirdik ki, neftin qiymətləri sabitləşsin. Əlli dollar səviyyəsində sabitləşəndə artıq biz bir qədər rahatlan-dıq ki, devalvasiyaya ehtiyac qalmayacaq. Ancaq hazırda neftin qiyməti 36 dollara düşüb. Amerika Birləşmiş Ştatlarında dollarla bağlı qəbul edilmiş son qərar da neftin qiymətinin düşməsinə xidmət edir. Burada digər geosiyasi amillər var. Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisa-diyatı bir qədər tənəzzülə uğrayıb. Tem-plər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünlümsü siyasət-dir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azər-baycan bu vəziyyətdən əziyyət çəkir.

Ancaq buna baxmayaraq, biz əlbəttə çalışacağıq ki, bu vəziyyətin fəsadlarını

minimum səviyyəyə endirək. Neftin qiymə-tinin ucuzlaşması, eyni zamanda, əsas tic-arət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə ucuzlaşması və digər amil-lər bu qərarın qəbulunu qaçılmaz etdi.

İndiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələnlə də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq.

Yəni, biz maksimum dərəcədə çalışaca-ğımız ki, bu qaçılmaz qərarın mənfi təsirlə-rini azaldaıq, ilk növbədə, islahatların dərinləşməsi hesabına. İnzibati tədbirlər görülür və görülməli. Süni bahalaşmaya yol verənlərə qarşı çox ciddi tədbirlər görülməli, cəza tədbirləri tətbiq ediləcək ki, heç kim bu vəziyyətdən sui-istifadə et-məsin, möhtəkirliklə məşğul olmasın. Əgər belə faktlar olarsa, çox ciddi tədbir-lər görülməli və bu vəziyyətdən sui-isti-fadə etmək istəyənlər peşman olacaqlar.

SƏH. 2

Bioloji Təbabət Klinikası Almaniya - Azərbaycan

Üstünlükləri:

Özünübərpa və müdafiə mexanizmlərinin pozulmuş funksiyalarının bərpası
Xəstəliyin deyil xəstənin müalicəsi
Yalnız təbii tərkibli potensiyalaşdırılmış dərman preparatlarından istifadə



MÜAYİNƏLƏR:

- Avtomatlaşdırılmış müasir laboratoriya vasitəsilə biokimyəvi, hematoloji, klinik analizlər
- Çoxfunksiyalı, məsafədən idarə olunan rəqəmsal rentgen vasitəsilə onurğa, sümük- oynaq xəstəliklərinin müayinəsi
- Qaranlıq sahəli mikroskop vasitəsilə qanın funksional və keyfiyyət analizi
- 4D rejimli USM aparatı vasitəsilə ginekoloji, baş- beyin və qarın boşluğunun müayinəsi
- KT (kompüter tomoqrafiya)
- İkienerjili-rentgenoloji densitometr vasitəsilə sümük-oynaq xəstəliklərinin müayinəsi (osteoporozun erkən aşkarlanması)
- Videoendoskopiya (bronxoskopiya, qastroskopiya, kolonoskopiya, kolposkopiya)
- AFGEN Genetik diaqnostika mərkəzi (Türkiyənin Ege Universitetinin professoru Afəq bərdəlinin rəhbərliyi ilə fəaliyyət göstərən müasir laboratoriyada bütün növ genetik xəstəliklərin dəqiq analizləri aparılır)
- BRD (biorezonans diaqnostika)- vasitəsilə virus və qurd xəstəliklərinin müayinəsi və müalicəsi
- EEQ -beyin hüceyrələrinin aktivliyi öyrənilir
- PZR laboratoriya aparatı vasitəsilə dəqiq və keyfiyyətli analizlər
- Elektromiografiya – periferik sinir sistemi xəstəliklərinin diaqnostikasi və oxşar xəstəliklərlə differensial diaqnostikasi aparılır.

MÜALİCƏLƏR:

- Plazmaferez
- Homeosiniatriya
- Ozonoterapiya
- Hidrokolonoterapiya
- Drenaj terapiya
- İynəbatırma (akupunktura)
- Tibbi kosmetologiya
- Şərq təbabəti ilə müasir təbabətin sintezi Biopunktura
- Osteopatiya
- Manual terapiya
- Autohemoterapiya
- Hirudoterapiya

Müasir aparatura ilə təchiz olunmuş müasir fizioterapiya şöbəsində ESWT, WINPLATE, Lazer, Maqnit aparatlarıyla elektroterapiya, Reabilitasiya, Massaj, Kinezioterapiya müalicələri aparılır.

"BiolojiTəbabət" klinikası
Ünvan: 3-cü mkr. Pişəvari küç., 110
("Memar Əcəmi" metro stansiyasının yaxınlığı)
Telefon: (012) / (070) **430 89 89**
(050) / (055)
e-mail: bioklinik@biolojitetababət.az



**Dünya azərbaycanlılarının
Həmrəylik günü**
münasibəti ilə Azərbaycan
xalqına sevinc, səadət,
firavanlıq arzulayırıq.

Maliyyə Nazirliyi: Pensiya və müavinətlər artırıla bilər

Manatın məzənnəsinin enməsi ilə bağlı olaraq, 2015-ci ilin dövlət büdcəsinin icrasında hər hansı problem gözlənilmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyevidir.

M.Piriyevidəyib ki, 2016-cı ilin dövlət büdcəsinin tərtibi zamanı büdcə gəlirlərinin, habelə büdcə xərclərinin (xarici valyutada ifadə

edilmiş) hesablanması zamanı isə manatın fərqli mübadilə məzənnəsinin istifadəsi ilə əlaqədar gələn ilin dövlət büdcəsinə müvafiq düzəlişlərin edilməsi məsələsinə hal-hazırda baxılır.

Bu zaman neftin qiymətinin dövlət büdcəsinin gəlirlərinin hesablanması üçün götürülmüş qiymətindən daha aşağı səviyyəyə enməsi amili də nəzərdən keçiriləcəkdir.

2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin aprel-may aylarında reallaşdırılması etimal olunur.

Eyni zamanda bildiririk ki, manatın məzənnəsinin enməsinin ölkənin istehlak bazarlarındakı qiymətlərə mənfi fəsadları olacağı təqdirdə, gündəlik tələbat mallarının infilyasiya səviyyəsinə uyğun olaraq əhalinin sosial baxımdan həssas qruplarına (o cümlədən, az-təminatlı ailələrə, təqaüdcülərə, sağlamlıq imkanları məhdud olan şəxslərə, tələbələrə və digər sosial ödənişlər alan əhali qruplarına) verilən ödənişlərin müvafiq indeksləşdirilməsi həyata keçiriləcəkdir.

OPEK dünyada neft tələbatın artacağını proqnozlaşdırır

OPEK-in proqnozlarına görə, 2014-cü ildən 2040-cı ilədək dünyada neft tələbatı sutkada 18 milyon barel artaraq 109,8 milyon barel çatacaq.

Bu barədə Trend kartelin neft bazarı üzrə illik hesabatına istinadən məlumat verir.

OPEK-in proqnozlarına əsasən, dünyada neft tələbatı 2015-ci ildəki 92,8 milyon barelə qarşı 2020-ci ildə sutkada 97,4 milyon barel təşkil edəcəkdir.

OPEK 2020-ci ilə 1 barel neftin qiymətinin 70 dollaradək artmasını gözləyir. Trend-in məlumatına görə,

bu barədə kartelin neft bazarı üzrə illik hesabatında deyilir.

OPEK-in neft səbətinin orta qiyməti 2015-ci ildə 1 barelə görə 55 dollar səviyyəsində gözlənilir. OPEK 2020-ci ilə 1 barel neftin qiymətinin 80 dollaradək, 2040-cı ilə isə 95 dollaradək artmasını gözləyir.

PAŞA Bank qeyri-neft sektorunda fəaliyyət göstərən ixracatçıları dəstəkləyir



15 dekabr tarixində Bakıda "Azərbaycanın qeyri-neft sektorunda ixracat imkanlarının stimullaşdırılması" mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir. Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən təşkil edilən tədbirin baş sponsoru ölkənin aparıcı banklarından biri PAŞA Bank olmuşdur.

Konfransda iştirak etmək üçün iqtisadiyyat, kənd təsərrüfatı, inşaat, sənaye kimi sahələrdə fəaliyyət göstərən 30 aparıcı ixracatçı şirkət, həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, PAŞA Bank, PAŞA Holding, "Türk Eximbank" və digər təşkilatların mütəxəssisləri dəvət edilmişdir. Mütəxəssislər

yerli biznesmenlərlə ölkədə və regionda cari makroiqtisadi iqlimi, ixracatın dəstəklənməsinə yönəldilmiş maliyyə dəstəyi potensialı, xarici iqtisadiyyatın vergi tənzimlənməsi kimi məsələləri və başqa mövzuları müzakirə etmişlər.

Konfrans çərçivəsində, həmçinin praktiki seminar keçirilmiş və orada beynəlxalq bazara çıxış strategiyasının qurulması prinsipləri, ixrac əməliyyatlarının həyata keçirilməsi, xarici iqtisadi fəaliyyətin aparılması üçün lazımi normativ sənədlər, ixrac əməliyyatlarının qısa və orta müddətli perspektivlərdə inkişafı müzakirə edilmişdir. Konfransın nəticəsi olaraq, Azərbaycandakı Amerika Ticarət Palatası ölkədə ixrac yönümlü fəaliyyəti stimullaşdıran məsləhətlər paketinin hazırlanmasını və dövlət orqanlarına təqdim edilməsinə planlaşdırır.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Strategiya İnizbatçısı

Aydın Atakişiyevin qeyd etdiyi kimi, regionda müşahidə olunan tendensiya xarici iqtisadi fəaliyyətin inkişafı və ölkələr-arası investisiyalar üçün daha böyük imkanlar yaradır.

"Bu tədbir ixrac əməliyyatlarının inkişafının stimullaşdırılmasının müzakirə edilməsi üçün yaxşı imkan və mövcud şəraitdə bank sektoru tərəfindən dəstəklənən Azərbaycan biznesinin real tələblərini qiymətləndirmək üçün əla fürsət idi. Öz növbəsində PAŞA Bank, real iqtisadi sektorun fəal şəkildə dəstəkləyərək, müştərilərinin hər birinə fərdi yanaşma nümayiş etdirir. Özümüzü maliyyə tərəfdaşı kimi təqdim edərək, bundan sonra da ixrac yönümlü biznesi dəstəkləməyə və bununla da Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun inkişafına öz töhfəmizi verməyə hazırıq" - A.Atakişiyev bildirib.

Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin

(əvvəli 1-ci səhifədə)

Əlbəttə, iqtisadi amillər, islahatlarla bağlı amillər də mühüm rol oynayacaq. Artıq mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır ki, biz biznes mühitini daha da yaxşılaşdıraraq, lazımsız yoxlamaları aradan götürək. Lisenziyalarla bağlı çox ciddi qərarlar qəbul edilmişdir. Ümumiyyətlə, iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesi gedir, getməlidir və burada bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Rüşvətxorluq, korupsiya, inhisarçılıq, qanunsuz fəaliyyət – bütün bunlara qarşı daha da ciddi mübarizə aparılacaqdır. Biz bundan sonra iqtisadi liberallaşma siyasətini daha da ciddi şəkildə aparmalıyıq.

İndi manatın məzənnəsinin dəyişdirilməsi ilə bağlı mötəbər beynəlxalq maliyyə qurumlarından belə reaksiya gəlir ki, Azərbaycan hökuməti bunu çoxdan etməli idi. Biz də bununla razıyıq. Çoxdan etməli idik, amma etmək istəmədik. Etmək istəmədik, çünki bildirdik ki, bunun mənfəi fəsadları olacaq. Maksimum çalışdıq ki, bunu etməyək. Bir daha demək istəyirəm ki, əgər neftin qiyməti 50 dollar səviyyəsində qalsaydı, sabitləşsəydi, biz bunu etməyəcəkdik. Ancaq biz real dünyada yaşayırıq. Azərbaycan

iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır və dünyada, bölgədə yaşanan hadisələr, böhranlar bizə də təsir edir. İndi baxın, yaşadığımız bölgədə qanlı toqquşmalar, müharibələr, iqtisadi böhranlar, maliyyə böhranları, ölkələr arasındakı gərginliyin artması – bütün bunlar bizim qonşuluğumuzda baş verir. İstəməz bizim siyasətimizə də, iqtisadi inkişafımıza da təsir edir. Bölgədə proseslərin hamısı mənfəi istiqamətdə gedir. 2015-ci ildə bizim bölgəmizdə bir dəfə də olsun müsbət istiqamətdə gedən proses olmamışdır. Belə vəziyyətdə biz ölkəmizi qabağa aparırıq, Azərbaycan xalqının təhlükəsizliyini təmin edirik, Azərbaycana mümkün olan riskləri azaldırıq, o cümlədən geosiyasi, hərbi riskləri azaldırıq ki, Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində, rifah içində yaşasın. Əsas vəzifəmiz bundan ibarətdir. Əlbəttə, 2016-cı ildə dünyada nələr baş verəcəyini proqnozlaşdırmaq çətindir. Əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycanda siyasi və iqtisadi proseslər müsbət istiqamətdə getsin. Azərbaycan bölgənin sabit ölkəsi kimi öz yolu ilə getsin, bizim qarşımızda duran iqtisadi məsələlər öz həllini tapsın. Mən buna şübhə etmirəm. Mən ümid edirəm ki, neftin qiyməti bu cür aşağı sə-

viyyədə çox qala bilməz, qalxacaq və qalxdıqca manatın məzənnəsi də qalxmaldır. Ancaq bir daha demək istəyirəm ki, biz bu amili kənara qoymalıyıq. İqtisadi liberallaşma, azad, sağlam rəqabət, xoşagəlməz halların aradan götürülməsi, korupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizənin aparılması, iqtisadi islahatlar – bax, budur bizim yolumuz. Biz bu yolla gedirik, amma daha da sürətlə getməliyəkdir. Bir daha demək istəyirəm ki, Azərbaycan öz yolu ilə gedəcəkdir.

Bu böhranlı illərdə Azərbaycan ən dinamik inkişaf templərini göstərmişdir. Ən sabit ölkə Azərbaycandır. İqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə də Azərbaycanıdır. Biz öz yolumuzla gedəcəyik. Çalışacağıq ki, 2016-cı ildə ölkə qarşısında duran əsas vəzifələr icra edilsin, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşasın və yaşayacaqdır. Aparacağımız islahatlar sayəsində biz daha da yaxşı nəticələr əldə edəcəyik.

Prezident İlham Əliyev idmançılarımıza 2016-cı ildə, xüsusilə də qarşıdan gələn növbəti Yay Olimpiya Oyunlarında yeni qələbələr arzulamışdır.

Sonra 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunmuşdur.

İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensial vardır

Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər etmişdir.

Dekabrın 22-də rəsmi qarşılama mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin siyasi sahədə uğurla inkişaf etdiyi bildirilmişdir. İqtisadi əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanı. Əlaqələrimizin möhkəmləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunmuşdur.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə geniş tərkibdə görüşü keçirilib.

Geniş tərkibdə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin iqtisadi sahədə, o cümlədən nəqliyyat, infrastruktur, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Dekabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çoxminli kollektivi

Xalqımızı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, hamıya xoşbəxtlik, yeni uğurlar və daha böyük nailiyyətlər arzulayır.



Bakcell jurnalistlər üçün növbəti seminar təşkil edib: "Mobil telekommunikasiyalar. Faza 2"



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 18-20 dekabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Bu dəfə jurnalistlərdən ibarət qrup Qalaaltı kurort kompleksində toplaşdı. Bu seminarın məqsədi informasiya və telekommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılması, eyni zamanda mobil telekommunikasiyanın bugünü və gələcəyi, əşyaların interneti kimi trend mövzular, loyallıq proqramlarının effektivliyi, müştərilərin mobil operatorlardan gözləntiləri və digər maraqlı mövzular barəsində məlumatları paylaşmaq idi.

Seminar zamanı iştirakçılar Bakcell şirkətinin şəbəkə üstünlüyü və müştəri məmnuniyyəti sahəsindəki nailiyyətləri, eyni zamanda şirkətin telekommunikasiya sahəsində ölkədə lider mövqeyə sahib olmasına təsir edən digər mühüm aspektlər barədə məlumatlandırılıblar.

Şirkətin müştəri xidmətləri üzrə baş direktoru Selda Korkmaz Bostancıoğlu abunəçilərin mobil operatorlardan nə gözlədikləri və şirkətin müştərilərin artan gözləntilərini qarşılaması üçün hansı tədbirlər görməsinin vacib olduğu barədə söhbət açdı. "Bakcell"-in Məlumat Mərkəzinə şəbəkə ilə bağlı edilən müraciətlər

rin sayının son bir il ərzində 61% azalması faktını nəzərə alaraq, xanım Bostancıoğlunun qeyd olunan dəyişikliyə təsiri izah edən təqdimatı böyük maraqla qarşılandı.

Yeni texnologiyalar və keyfiyyətin təmin edilməsi departamentinin rəhbəri Roman İqnatenko Bakcell şirkətinin ölkədə ən geniş əhatə dairəsi olan ən etibarlı şəbəkəyə malik olması və abunəçilərin operatorun getdikcə daha üstün rabitə xidmətlərindən yararlanma birləşmələri barədə məlumat verib.

Yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov öz növbəsində telekommunikasiya sahəsində trendlər barədə və eyni zamanda getdikcə daha da popul-

məmnuniyyətinin ən üstün səviyyəyə çatdırılması və abunəçilərin ən etibarlı şəbəkədən tam şəkildə faydalanması üçün Bakcell şirkətinin gördüyü işlər barədə məlumat verib.

Müştərilərin inkişafı bölməsinin rəhbəri Zaur Cəlilov bir müddət öncə Yaxın Şərq, Mərkəzi və Şimali Asiya və Şimali Afrika ölkələrində telekommunikasiya sahəsində "Ən yaxşı istehlakçı xidməti" adına layiq görülən Ulduzum proqramı nümunəsində sadıqlıq proqramlarının rolu barədə məlumatı iştirakçılarla paylaşdı.

"Telekommunikasiya sahəsi çox böyük sürətlə inkişaf edir. Biz az qala hər gün bu sahədə baş verən yeniliklər haqqında eşidirik. Artıq

ikinci ildir ki, "Mobil telekommunikasiyaya giriş" adlı xüsusi təlim proqramı vasitəsilə bu sahədə yazan jurnalistlər üçün seminarlar təşkil edirik. Burada haqqında danışdığımız hər bir mövzu mətbuatda telekommunikasiya ilə bağlı yazılanların təhlili, eyni zamanda Bakcell komandası ilə jurnalistlərin müzakirələri zamanı meydana çıxır. Biz, şirkət olaraq telekommunikasiya haqqında yazan jurnalistlərin daha çox məlumatlı olmasını istəyirik. Seminarlardan sonrakı qiymətləndirmə göstərir ki, bu sahədə trend olan mövzular auditoriya tərəfindən çox yaxşı mənimsənilir", - deyər Bakcell şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyra Cəfərova bildirib.



yarlaşan M2M texnologiyaları barədə söhbət açdı.

Əlavə dəyər xidmətləri, elektron xidmətlər və applikasiyalar yarım bölməsinin rəhbəri Elçin Quliyev getdikcə daha çox tələbat duyulan mobil video məzmunu barədə, eyni zamanda müştəri

Vergi ödəyiciləri ilə görüş

Dekabrın 19-da Vergilər Nazirliyində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışı həyata keçirən vergi ödəyiciləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov görüşün məqsədinin qanunvericilikdə edilməş dəyişikliklərlə bağlı məlumat vermək, yeni qaydaları ətraflı izah etmək və bu sahədə yaranan sualları cavablandırmaq olduğunu bildirdi. O, ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların dövryyəsinin tənzimlənməsi üçün zəruri olan şərtlər və tələblər barədə mə-

lumat verərək bildirib ki, aksizli malların Azərbaycan Respublikasının ərazisində dövryyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalər Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə Vergi Məcəlləsinə müvafiq müddəalar daxil edilib.

İştirakçıların nəzərinə çatdırılıb ki, «Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövryyəsinin tənzimlənməsi Qaydaları» 2016-cı ilin yanvar ayının 1-dən qüvvəyə minəcək. Bu sahədə edilmiş də-

yişikliklərlə bağlı bildirilib ki, aksiz markaları ilə markalanmalı olan malların nağdsız qaydada satışı nağdsız ödənişlərin stimullaşdırılması, dövryyənin qanunun tələblərinə tam uyğunlaşdırılması və uçot sisteminin təkmilləşdirilməsinə xidmət edəcək. Ölkədə nağdsız ödənişlərin tətbiqi üçün hər cür şərait var. Cari ilin sonundakı bütün obyektlərin POS-terminalla təmin olunması nəzərdə tutulub.

Daha sonra sahibkarlar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb, müvafiq məsələlər üzrə ətraflı izahat verilib və vergi ödəyicilərinin təklifləri dinlənilib.

olaraq ictimaiyyətə məlumat verilir. Nazirliyin saytında borclu vergi ödəyicilərinin, vergi borcuna görə ölkədən getmək hüququ məhdudlaşdırılmış və barəsində cinayət işi açılmış vergi ödəyicilərinin siyahısı ilə tanış olmaq mümkündür. Gələn həftə bu siyahıya vergi borcu olan şou-biznes nümayəndələrinin adları da əlavə olunacaq və «Vergilər» qəzetinin növbəti nömrəsindən başlayaraq, həmin siyahı mərhələ-mərhələ dərc olunacaq.

Qanun, kimliyindən asılı olmayaraq, hamı üçün Qanundur. Tanınmışlar isə Qanuna əməl etməklə başqalarına da nümunə göstərməlidirlər. Ayda 300-400 manat maaş alan müəllim, tibb işçisi, fəhlə dövlətin vergisini qəpiyinə qədər ödədiyi halda, onlardan on dəfələrlə çox qazanc əldə edən bəzi şəxslər nəyə görə vergidən yayınmalıdırlar? Məgər onlar bilirlər ki, büdcədən yayındırılan hər bir manat nəticə etibarilə ağır şəraitdə düşmənlə üzbəüz dayanıb torpaqlarımızı qoruyan hərbiçilərdən, azəminatlı insanlardan, sosial layihələrdən oğurlanan vəsaitdir?

- **Qarşıdan Yeni il gəlir. Şəhərimizin bütün qadın evləri və əyləncə məkanlarında şou-tədbirlər, Yeni il şənlikləri təşkil olunur. Şou-biznes nümayəndələrinin bu tədbirlərdən əldə etdikləri gəlirlərin vergiyə cəlb olunmasına nəzarət olunacaq mı?**

- Biz çox istərdik ki, belə şənliklərin, bayramların sayı və bu sahədə çalışanların əldə etdikləri qazancın məbləği daha yüksək olsun. İnsanlarımız nə qədər çox gəlir əldə etsələr, onların büdcəyə ödədikləri vergilərin məbləği də bir o qədər böyük olacaq. Büdcəmizin artması isə insanlarımızın daha yaxşı yaşaması üçün zəmin yaradır.

Nəzarət məsələsinə gəldikdə, qeyd etməliyəm ki, Vergi Məcəlləsinin 16.1.1 maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur. Vergi Məcəlləsinin 24.0.2 maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifəsidir.

Əgər nəzarət tədbirləri nəticəsində vergidən yayınma halları aşkar edilərsə, kimliyindən asılı olmayaraq, belə şəxslərə qarşı qanunda nəzərdə tutulmuş bütün vasitələrdən istifadə ediləcək.



«Azərbaycanın vergi jurnalı»nın növbəti nömrəsi çapdan çıxıb

Vergilər Nazirliyinin resenziyalı elmi nəşri olan «Azərbaycanın vergi jurnalı»nın bu ilin 5-ci nömrəsində ənənəvi «Rəsmi» rubrikasında Prezident İlham Əliyevin mühüm iqtisadi məsələlərə həsr olunmuş çıxış və nitqlərinin geniş xülasəsi verilmişdir.

Jurnalda Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» qanun layihəsinin, Milli Məclisin plenar iclasında 2016-cı ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin layihələrinin müzakirəsi haqqında, eləcə də Vergilər Nazirliyinin kollegiya iclasları haqqında hesabatlar təqdim olunmuşdur.

Jurnalın bu buraxılışında vergilər naziri Fəzil Məmmədovun sentyabrın 18-də Naftalan şəhərində Naftalan, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından, oktyabrın 23-də isə Beyləqan şəhərində Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar üçün keçirdiyi qəbullar haqqında məlumat verilmişdir.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Zeynalabdin Məmmədovun müsahibəsi son vaxtlar nazirlikdə həyata keçirilən islahatlar, vergi borclarının alınması sahəsində görülən işlər barədədir.

Jurnalın bu nömrəsində sentyabrın 22-də Vergilər Nazirliyində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə keçirilən «Sülh aylığı» çərçivəsində «Azərbaycanın vergi jurnalı» redaksiyası tərəfindən «Sosial-iqtisadi hüquqların müdafiəsi: dövlət və vətəndaş məsuliyyəti» mövzusunda təşkil olunmuş «dəyirmi masa»dan geniş hesabat dərc

olunmuşdur. «Qanunçuluq» rubrikasında Azərbaycan Respublikası Prezidentinin bu ilin sentyabr və oktyabr aylarında vergi və sahibkarlıq məsələləri ilə bağlı imzaladığı qanun, fərman və sərəncamları verilmişdir.

Bu buraxılışında Dünya Bankının «Doing Business 2016» hesabatında Azərbaycana aid göstəricilərin təhlilini

əks etdirən məqalə ilə də tanış olmaq mümkündür.

Elmi məqalələr blokunda P.Rzayevin «Ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində vergitutmanın xüsusiyyətləri», V.M.Gül-məmmədovun «Rəqabət mühitinin determinantları və vergi siyasəti arasında əlaqələrin tədqiqi», R.K.Əhmədovun «Aqrar sektorun maliyyə təminatının yüksəldilməsində vergi güzəştlərinin rolu», B.N.Əhmədovun «Azər-

baycan bank sektorunun cari maliyyə stabilliyi: beynəlxalq-müqayisəli və ölkədaxili qiymətləndirmə», F.F.Hüseynlinin «Tədiyyə balansının formalaşmasına təsir edən amillər», F.H.Bəşirovun «Sahibkarlığın nəzəri konsepsiyaları və formalaşması xüsusiyyətləri», E.A.Abbasovun «Azərbaycanda kənd təsərrüfatı kreditlərinin kənd təsərrüfatı istehsalına təsirinin ekonometrik qiymətləndirilməsi», X.R.Cavadovun «Milli innovasiya sistemlərinin yaradılması üzrə beynəlxalq təcrübə və onun Azərbaycanda tətbiqinin genişləndirilməsi imkanları» sərlövhəli məqalələri dərc olunmuşdur.

«Dünya iqtisadiyyatı» rubrikasında Macarıstan Respublikasının iqtisadiyyatına, ölkənin vergi sistemində ətraflı nəzər salınmışdır.

«Elm korifeyləri» başlığı altında 2015-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına layiq görülmüş ingilis iqtisadçısı Enqus Ditonun həyat və yaradıcılıq yolu işıqlandırılmışdır.



Dövlətin vergisini hər kəs tam şəkildə ödəməlidir

Bəs, şou-biznes nümayəndələri ölkə başçısının bu göstərişinə necə əməl edirlər?

Bir müddət əvvəl mətbuatda vergidən yayınan şou-biznes nümayəndələrinə qarşı tədbirlər görülməyə barədə məlumat verilmişdi. Artıq bununla bağlı ilk addımlar da atılmaqdadır. Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini, İqtisadi təhlil və proqnozlaşdırma idarəsinin rəisi Fərid Cəbrayıl mövzu ilə bağlı suallarımızı cavablandırır.

- **Fərid müəllim, şou-biznes nümayəndələrinin gəlirlərinin düzgün rəsmiləşdirilməsi məsələsi son aylar geniş müzakirə edilir. Vergilər Nazirliyi tərəfindən hazırda bununla bağlı hansı addımlar atılır?**

- Azərbaycanda şou-biznes sahəsində çalışan 3000-ə yaxın fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır və onların əksəriyyəti müğənni, prodüser, ifaçı, tamada və digər bu kimi fəaliyyətlə məşğul olur. Təəssüflə qeyd etmək lazımdır ki, bu gün şou-biznes fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əmələtmə səviyyəsi arzuolunan səviyyədə deyil. 2015-ci ilin ötən doqquz ayının nəticələri təhlil olunarkən bir çox tanınmış şou-biznes nümayəndələrinin faktiki olaraq əldə etdikləri gəlirlərlə rəsmi bəyan etdikləri vergi məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunmuşdu. Ümumiyyətlə, şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində aldıkları və kütləvi informasiya vasitələrində açıq şəkildə dəfələrlə bəyan edilmiş qonorarların məbləği ilə müqayisədə onların ödədikləri vergilər çox azdır.

Hazırda şou-biznes və musiqi fəaliyyəti ilə məşğul olan, əyləncə obyektlərində fərdi qaydada çıxış edən sənət adamlarının vergi öhdəliklərinə vaxtında və tam həcmdə əməl etmələrinə nəzarət gücləndirilmiş, həmin şəxslərin gəlirləri və dövlət büdcəsinə ödədikləri vergilərin məbləğləri araşdırılmaqdadır. Oktyabr ayından başlayaraq, Vergilər Nazirliyi tərəfindən bu sahədə çalışan şəxslərə vergi öhdəliklərinə

əməl olunmasının vacibliyi ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. 2942 vergi ödəyicisinə təqdim etdikləri bəyannamələrdəki uyğunsuzluqlarla bağlı bildiriş məktubları göndərilib və artıq 1000-dən yuxarı şəxsə 749,3 min manat əlavə vergi hesablanıb. Hazırda bu məbləğin dövlət büdcəsinə alınması üçün qanunamüvafiq tədbirlər görülür. Borclu vergi ödəyiciləri vergi orqanlarına dəvət olunur, yaranmış vəziyyətin tezliklə aradan qaldırılması məqsədilə onlarla müzakirələr aparılır.

- **Nəticələr nə göstərir?**

- Təəssüf ki, müəyyən irəliləyişlər olsa da, şou-biznes nümayəndələrinin xeyli hissəsi hələ ki, gözləmə mövqeyi tutmağa üstünlük verir.

- **Xəbərdarlıqlara məhəl qoymayan və vergidən yayınmağa davam edən şou-biznes nümayəndələrinə qarşı bundan sonra hansı tədbirlər görülməli?**

- Vergi öhdəliklərinin ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı qanunvericilikdə kifayət qədər ciddi tədbirlər nəzərdə tutulub. Vergi orqanları şou-biznes nümayəndələrinə münasibətdə hələ ki, bu tədbirlərə əl atmayıb və dəfələrlə onları vergi uçotuna dərmağa, vergi öhdəliklərinə əməl etməyə dəvət edib. Lakin bu xəbərdarlıqların və vergi orqanlarının «yumşaq» davranışının limiti artıq bitib və bundan sonra vergidən yayınanlara qarşı əmlakın siyahıya alınması, mülkiyyətində olan avtonəqliyyat vasitəsi üzərinə həbs qoyularaq cərimə meydançasına aparılması və müvafiq məhkəmə qərarı ilə hərracda satılaraq əldə olunmuş vəsaitin vergi borcunun ödənilməsinə yönəldilməsi, borclu vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması, borcun məbləği iki min manatdan çox olduqda, belə şəxslər barəsində cinayət işinin açılması və digər qanunla nəzərdə tutulmuş tədbirlər görülməli.

Bu məsələdə ictimai qınaq da olduqca vacib amildir. Vergilər Nazirliyinin rəsmi internet sahifəsində, eləcə də KİV-də borclu vergi ödəyiciləri ilə bağlı müntəzəm

Azərbaycan Respublikası Mərkəzi Bankının BƏYANATI

Global iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər global amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarmışdır.

Bütün bu proseslər global iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalmışdır.

Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu.

Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırmışdır. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür.

Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində «üzən məzənnə» rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir.


Eyni zamanda, banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalınması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görülməkdir.



Bütün dünyada yaşayan azərbaycanlılara sülh,əmin-amanlıq arzu edirəmvə onlar da bilməlidir ki, onların bir vətəni var, o da Azərbaycandır.

İlham Əliyev

Elm Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin professor-müəllim və tələbə heyəti



Vergi Məcəlləsinə və digər normativ-hüquqi sənədlərə dəyişikliklər və əlavələrə şərhlər

20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmişdir. Vergi Məcəlləsi ilə yanaşı, digər normativ-hüquqi sənədlərdə də vergilərlə bağlı müvafiq dəyişikliklər və əlavələr edilmişdir.

Azərbaycan iqtisadiyyatının inkişafının yeni mərhələsinin zəruri tələblərindən irəli gələn bu dəyişikliklər ictimaiyyətin, xüsusilə biznes dairələrinin və vergi ödəyicilərinin böyük marağına səbəb olmuşdur. Bunun nəzərə alaraq, Vergilər Nazirliyinin məsul vəzifəli rəhbərlərinin qanunçuluqda edilmiş dəyişikliklərlə bağlı şərhlərini nəzərinizə çatdırırıq.

Fiziki şəxslərin gəlir vergisi

Məcəllədə fiziki şəxslərin gəlir vergisi ilə bağlı iki istiqamət üzrə dəyişiklik edilmişdir. Bunlardan biri fiziki şəxslərin əsas iş yerində aylıq məzənlərinə əlavə edilən güzəştlərlə, ikincisi isə fiziki şəxslərin idman mərc oyunlarından əldə etdikləri gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasıdır.

1. Yeni dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisi üzrə güzəştin tətbiqi nəzərdə tutulub.

Bu dəyişikliyi şərh edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov bildirmişdir ki, hər bir müzdlu işçini düşündürən bu sahədə indiyə qədər müəyyən problemlər var idi. Vergi Məcəlləsindəki dəyişikliklərə qədər əsas iş yerində aylıq əməkhaqqı 250 manat olan fiziki şəxslərin ölkə üzrə yaşayış minimumunun 1 misli qədər, yəni 140 manat çıxılmaqla baza məbləği 14 faiz vergiyə cəlb olunurdu. Adekvat olaraq, həmin şəxslərin illik gəliri 3000 manat olduqda yaşayış minimumunun 12 mislinə bərabər hissəsinə güzəşt tətbiq edilir və vəsaitin qalan hissəsindən vergi tutulurdu. Bu isə əhalinin aztəminatlı hissəsinin narahat edirdi. Belə ki, ölkədə davamlı olaraq yaşayış minimumu və əməkhaqlarının artımına baxmayaraq, aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əməkhaqlarının artırılması nəticə olaraq həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olurdu. Məisal üçün, hazırda 240 manat aylıq əməkhaqqından əmək qabiliyyətli əhali üçün ölkə üzrə yaşayış minimumunun bir misli, yəni 140 manat çıxıldıqda, qalan 100 manatdan 14 faiz dərəcə ilə 14 manat vergi tutulur və işçiyə 226 manat (240-14=226) ödənilir. Əməkhaqqı 10 faiz artırıldıqda isə bu məbləğ 264 manat təşkil edir. Bu halda, aylıq əməkhaqqı 250 manatdan yuxarı olduğundan 140 manat güzəşt tətbiq edilmiş və əməkhaqqının tam məbləğindən 14 faiz dərəcə ilə 37 manat vergi tutulur və fiziki şəxsə 227 manat (264-37=227) ödənilir ki, nəticədə müzdli işçi həmin artımdan bəhrələnmir. Yəni onun maaşının nominal olaraq 10 faiz artmasına baxmayaraq, real gəliri cəmi 1 manat artmış olur.

Ona görə də qeyd olunan halların aradan qaldırılması və əməkhaqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əsas iş yerində aylıq gəliri 2500 manatadək və illik gəliri 30.000 manatadək olan fiziki şəxslərin gəlirlərinin müvafiq olaraq ölkə üzrə yaşayış minimumunun 1 və 12 mislinədək olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi nəzərdə tutulur. Fiziki şəxslərin gəlir vergisi üzrə güzəştlər 500 mindən çox insanı əhatə etməklə, iş yerlərində əməkhaqlarının leqallaşmasına da müsbət təsir göstərəcək. İşəgötürənlər üçün bu, bir stimül kimi, onların bu sahədə şəffaf iş qurmasına səbəb olacaq.

2. İdman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb olunması.

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə 101.5-ci maddə əlavə edilmişdir və bu dəyişikliyə əsasən, 2016-cı ilin yanvar ayının 1-dən idman mərc oyunlarından əldə olunan uduşların 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulur.

Vergilər nazirinin Vergi siyasəti məsələləri üzrə müşaviri Akif Musayev bu dəyişikliyi şərh edərək bildirmişdir ki, «Bədən tərbiyəsi və idman haqqında» Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanununun 54-cü maddəsinə əsasən, bədən tərbiyəsi və idman dövlət büdcəsin-

dən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir. 2013-cü ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanuna əsasən, idman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə operatoru ona verdiyi komisiyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır və dövlət büdcəsinə ödənilirdi.

Qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə olunan uduşlar isə 1 yanvar 2013-cü il tarixdən etibarən fiziki şəxslərin gəlir vergisindən azad edilmişdi. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafını stimullaşdırmaqla bu sahədə əldə edilən gəlirlərin sürətli artımı ilə nəticələnib ki, bu da həmin sahədə əldə edilən uduşların vergiyə cəlb olunmasını zəruri edir. Ona görə də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə idman mərc oyunlarından əldə olunan uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar daxil edilib.

Bu məsələ ilə bağlı Vergi Məcəlləsinin 150-ci maddəsinə də müvafiq dəyişikliklər edilib: Vergi Məcəlləsinə əlavə edilmiş 150.3-2-ci maddənin müddəalarına əsasən, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər həmin uduşlardan 10% həcmində gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə, habelə Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bayannaməni vergi orqanına verməyə borcludurlar.

Sadələşdirilmiş vergi

Bu vergi növü üzrə dəyişikliklər üç sahəni əhatə edir:

1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq və yaxud bu hüquqdan imtina etməkə ÖDV-nin, mənfəət (gəlir) vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququnun verilməsi.

Vergi Məcəlləsinə «bina» anlayışı daxil edilib. Məcəllənin 13.2.54-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, «bina - insanların yaşaması, fəaliyyəti, təbiiat təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyektı» hesab olunur. Digər maddələrdə də «mənzil» sözü «bina» sözü ilə, «mənzil tikintisi» anlayışı «bina tikintisi» anlayışı ilə əvəzlənib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbov qeyd etmişdir ki, Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər eyni zamanda həm sadələşdirilmiş verginin, həm də ÖDV-nin ödəyiciləri hesab olunurdular. Həmin şəxslər təməl işlərinə başladıqda tikilən binanın layihə üzrə sahəsinin hər kvadratmetri üçün 10 manat məbləğinə Nazirlər Kabinetinin 22 sentyabr 2007-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş ölkənin şəhər və rayonlarının ərazilərindən zonalar üzrə əmsalları tətbiq olunmaqla sadələşdirilmiş vergini hesablayır və müvafiq bayannaməni vergi orqanlarına təqdim edirdilər. Təməl işlərinə başlanılmış binanın tikilib-tikilməsindən asılı olmayaraq hesablanmış sadələşdirilmiş vergi bərabər hissələrlə 8 rüb ərzində büdcəyə ödənilirdi.

Bununla yanaşı, mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərindən zonalar üzrə Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş əmsallar tətbiq olunmaqla ÖDV tutulan minimum dövrüyyə müəyyən edilir, həmin sahələrin təqdim edildiyi ayda ÖDV hesablanaraq büdcəyə ödənilirdi.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikləri halda, tikinti-quraşdırma işlərinə başladığı rübdə tikilən binanın sahəsinin hər kvadratmetri üçün 45 manata Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş ölkənin şəhər və rayonlarının ərazilərindən zonalar üzrə əmsallarını tətbiq etməklə sadələşdirilmiş vergi hesablanmalı və hesablanmış vergi bərabər

hissələrlə 10 rüb ərzində dövlət büdcəsinə ödənilməlidir (yaşayış sahəsi üzrə hesablama: binanın sahəsi kv.m. x 45 manat x zona əmsalı, qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın sahəsi kv.m. x 45 manat x zona əmsalı x 1,5 əmsal). Bu halda, hüquqi şəxslər ÖDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ÖDV-nin və gəlir vergisinin ödənilməsindən azad edirlər.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunma dəyərindən ÖDV, təqdim etmədən əldə olunan gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərqdən yaranan mənfəətdən mənfəət (gəlir) vergisi və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisi (hüquqi şəxslər üçün) dövlət büdcəsinə ödənilməlidir.

Nümunə: Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən Bakı şəhəri üzrə 1-ci zonada (4,0 əmsal) ümumi sahəsi 10.000 kvadratmetr olan bina tikilir. Layihə-smeta sənədlərinə əsasən, tikiləcək binanın ümumi sahəsinin 8000 kvadratmetri yaşayış sahəsi, 2000 kvadratmetri isə qeyri-yaşayış sahəsindən ibarətdir. Şəxsin bina tikintisi fəaliyyəti ilə bağlı ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

a) Yaşayış sahəsi üzrə: 8000 kv.m. x 45 man. x 4 zona əmsalı =1.440.000 manat;

b) Qeyri-yaşayış sahəsi üzrə: 2000 kv.m. x 45 man. x 4 zona əmsalı x 1.5 əmsal = 540.000 manat;

Cəmi ödənilməli vergi: 1.980.000 manat.

Bu halda şəxs tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına sadələşdirilmiş verginin bayannaməsinə təqdim edir və hesablanmış vergini bərabər hissələrlə hər rüb üçün 10 faiz həcmində, yəni 198.000 manat məbləğində əmlaqla, öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyir.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər vergitutma metodu üzrə seçim hüququnun verilməsi onlar tərəfindən sahibkarlıq fəaliyyətində maliyyə resurslarından səmərəli istifadə edilməsinə və tikinti sektorunun inkişafına şərait yaradacaq, tikinti şirkətlərinin vergi yükü azalacaq. Bundan başqa, hazırda qüvvədə olan qanunvericilik tələb edir ki, sahibkar vergini tikinti başlayan kimi ödəsin. Dəyişikliklərin ən böyük üstünlüklərindən biri budur ki, şirkətlər vergini mənzili satdıqdan sonra ödəyə biləcək ki, bu da bina tikintisinə başa çatdırmaq üçün şirkətlərin maliyyə imkanlarını artıracaq. Bundan başqa, sadələşdirilmiş verginin tətbiq olunması mühasibat uçotunu sadələşdirəcək.

2. Daşınmaz əmlakın təqdim olunmasından əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması.

Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev mövzunu şərh edərkən, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən verginin tutulması mexanizminə aydınlıq gətirmişdir. Vergi Məcəlləsinin dəyişiklikdən əvvəl qüvvədə olan müddəalarına əsasən, mənzillər və digər daşınmaz əmlakların təqdim edilməsindən, sadə dillə desək, satılmasından əldə olunan gəlirlər əmlakı təqdim edən şəxs tərəfindən vergi orqanlarına müvafiq bayannamə təqdim edilməklə vergiyə cəlb olunurdu. Əksər hallarda satılan bu cür daşınmaz əmlakların alınmasına, tikintisinə, təmirinə çəkilən xərcləri təsdiq edən sənədlər olurdu. Bu isə alqı-satqı əməliyyatlarından əldə edilən gəlirlərin vergiyə cəlb olunmasında müəyyən çətinliklər yaradırdı. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim olunması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bayannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bayannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxmış olur.

Bu zaman nəzərə alınmalıdır ki, notariuslar tərəfindən tutulan bu vergi sadələşdirilmiş verginin xüsusi bir növüdür və bayannamənin həm forması, həm də hesabat dövrü ümumi sadələşdirilmiş vergi bayannaməsindən fərqlənir. Bu bayannamənin forması daha sadədir, təqdim olunma dövrü isə aylıq olacaqdır. Notariuslar tərəfindən təqdim edilməli bayannamələrin yeni forması artıq Vergilər

Nazirliyi tərəfindən təsdiq olunub.

İdarə rəisinin sözlərinə görə, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində nəzərdə tutulan ailə üzvləri (ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları), qəyyumlar və qəyyumlığa götürülənlər, onların arasındakı ev təsərrüfatı birliyi nəticəsində biri o biri ilə valideyn və övlad kimi bağlı olduqda) tərəfindən verilməsi, daşınmaz əmlakın dövlət ehtiyacıları üçün alınması, əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi ödəmə mənbəyində vergidən azad edilir.

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər vergini hər kvadratmetr sahəyə görə 15 manata müvafiq əmsallar tətbiq etməklə ödəyəcəklər. Həmin əmsallar Vergi Məcəlləsində təsbit edilib. Vergi yaşayış və qeyri-yaşayış sahəsinin ümumi sahəsinə görə hesablanacaq. Qeyri-yaşayış sahələrinin təqdim olunması zamanı isə vergi məbləği əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanacaq.

Bu mexanizmi misallarla izah edək. Təsəvvür edək ki, bir nəfər fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadratmetr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 kvadratmetr sahəsi olan ticarət obyektini alqı-satqıya təqdim etmişdir. Bu zaman alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin məbləği aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 kv.m. x 15 man. x 3 zona əmsalı = 4500 manat;

Ticarət obyektinin satışı üzrə: 150 kv.m. x 15 man. x 2,2 zona əmsalı x 1.5 əmsal = 7425 manat;

Cəmi ödənilməli vergi: 11.925 manat. Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın təqdim olunmasından əldə edilən gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması həm fiziki, həm də hüquqi şəxslərə tətbiq ediləcək.

3. Ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövrüyyəsi 200.000 manatdan artıq olduğu halda, ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi.

Ticarət və ictimai iaşə sektorunun vergiyə cəlb olunmasında edilmiş dəyişiklik də vergi ödəyicisinin xeyrinə mütləq qənaətlə hesab edilir. Bu sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin vergi tutulan əməliyyatlarının həcmi 200 min manatlıq həddi keçdikdə belə, həmin şəxslər ÖDV-nin tətbiqindən imtina etmək hüququ qazanaraq, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətlərini davam etdirə biləcəklər. Lakin bu halda sadələşdirilmiş verginin dərəcəsi Bakıda 4 faiz, digər regionlarda 2 faiz olmaqla deyil, daha yüksək dərəcələrlə - ticarət sahəsində 6 faiz, ictimai iaşədə isə 8 faizlə hesablanacaq. Xatırladıq ki, bu, yalnız ticarət və ictimai iaşə sahələrində fəaliyyət göstərən vergi ödəyicilərinə aiddir. Digər sahələrdə isə vergitutma mexanizmi əvvəlki kimi - 2 və 4 faiz qalacaq.

Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov bu dəyişikliyin şərhli ilə bağlı bildirmişdir ki, ÖDV-nin tətbiqindən imtina edərək sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyətini davam etdirilməsi mexanizminin tətbiqi vergi inzibatchılığının sadələşməsi ilə yanaşı, həm də bu sahədə fəaliyyət göstərən ödəyicilərin vergi yükünün azaldılmasına və vergi öhdəliklərinə könüllü əmələtmə səviyyəsinin yüksəlməsinə xidmət edəcək.

Araşdırmalar göstərir ki, vergi ödəyicilərinin böyük əksəriyyətində ÖDV ödəyicisi olmaq xofu var. Bu isə vergi ödəyicisini uçot məlumatlarında real dövrüyyəni göstərməkdən çəkindirir. Heç kimə sirr deyil ki, vergi bilikləri kifayət qədər yüksək olmayan vergi ödəyicilərinin müəyyən kateqoriyası (bunlara, xüsusilə, ticarətçilər, kafe-yeməxana sahibləri aiddir) ÖDV sistemindən yayınır, sadə hesablama və bəyanetmə mexanizmi ilə səciyyələnən vahid bir vergi növünün - sadələşdirilmiş verginin ödəyicisi olaraq qalmaq istəyirlər. Fiziki şəxslər üçün gəlir, hüquqi şəxslər üçün isə mənfəət və əmlak vergisinin inzibatchılıq mürəkkəb görünür. Təbii ki, vergi ödəyiciləri bunun ən sadə həlli yolunu



əldə olunan vəsaitlərin tam həcmdə nəzarət-kassa aparatlarına vurulmamasında və dövrüyyənin gizlədilməsində görürdülər.

Digər tərəfdən, bu dəyişiklik ölkə üzrə nağdsız ödəniş sisteminin inkişafına da təkan verməli olacaq. Belə ki, POS-terminaların sayının kifayət qədər çox olmasına baxmayaraq, bəzən dövrüyyənin qarşısını almaq məqsədində vergi ödəyicilərinin bir qismi müxtəlif bəhanələrlə alıcıları nağd ödənişə məcbur edir, plastik kartlardan istifadəni əngəlləmək istəyirdilər.

Bütün bu nöqsanlar ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinə sadələşdirilmiş vergitutma mexanizminin tətbiqi ilə əhəmiyyətli dərəcədə aradan qalxacaq. Bunun müqabilində sözügedən vergi ödəyicilərinə sadələşdirilmiş verginin dərəcəsi əvvəlkinə nisbətən daha yüksək dərəcə ilə hesablanacaq. Belə yanaşma isə daha ədalətlidir. Belə ki, bir tərəfdən, vergi tutulan dövrüyyəsi 200 min manatdan artıq olan vergi ödəyicisinin iqtisadi potensialı dövrüyyəsi bu məbləğdən aşağı olan vergi ödəyicisi ilə müqayisədə daha yüksəkdir və onların eyni dərəcə ilə vergiyə cəlb olunması ədalətli olmazdı. Digər tərəfdən, yaddan çıxarmaq lazım deyil ki, sadələşdirilmiş vergitutma rejimini seçən şəxslər ÖDV, gəlir, mənfəət və əmlak vergisinin ödənilməsindən azad edilir ki, bu da vergi ödəyicilərinə böyük güzəşt deməkdir və beləliklə, dövrüyyəsi yüksək olan ticarət və ictimai iaşə obyektlərinə bir qədər yüksək - müvafiq olaraq 6 və 8 faiz vergi dərəcəsinin tətbiqi tamamilə məntiqlidir.

Əlavə edək ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə «ticarət» və «ictimai iaşə» anlayışlarının açıqlanması da əksini tapıb. Məcəllənin 13.2.55-ci maddəsində «ticarət fəaliyyəti» anlayışı açıqlanıb: ticarət fəaliyyəti dedikdə, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti başa düşülür. 13.2.56-cı maddəyə əsasən isə «ictimai iaşə fəaliyyəti» - fəaliyyət göstərən xidmət obyektinin ərazisində və ya sayyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

Maliyyə sanksiyaları

Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi Samirə Musayeva bu məsələni şərh edərək bildirmişdir ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklər daha çox sosial, vergi inzibatchılığının sadələşdirilməsi, daha geniş təbəqədə vergi ödəyicilərinin vergi yükünün azaldılmasına xidmət edir. Ona görə də bu fonda sanksiyaların artırılması zəruri addım kimi qəbul edilməlidir. Məcəlləyə edilən son dəyişikliklərdə sanksiyaların artırılması yalnız bir halda müəhləhdə olunur. Bildiyimiz kimi, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin dövrüyyəsi 200.000 manatdan yuxarı olduğuqda belə, onlar vergi orqanına müraciət edərək sadələşdirilmiş vergitutma rejimini tətbiq etmə hüququnu özlərində saxlaya bilərlər. Bu isə o deməkdir ki, qanun həmin vergi ödəyicilərinə seçim imkanı verməklə, onlara dövrüyyəsinə daha da şəffaflaşdırmasına və vergi öhdəliklərini icra etmələrinə münbit bir şərait yaratmışdır. Belə ki, 200.000 manatdan yuxarı dövrüyyəsi olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergitutma rejimini tətbiq etsələr, onlar ÖDV və gəlir vergisindən azad olunaçaqlar. Hüquqi şəxslərə həttə dövrüyyə 200.000 manatdan artıq olduğu halda da bu rejimi seçməsi olsalar, mənfəət, ÖDV və əmlak vergisindən azad edəcəklər. Qanunun bu qədər geniş azadolma imkanları verdiyi halda ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövrüyyədən yayınmaq üçün nağd hesablaşma qaydalarının pozulması, yəni alqı-satqı və xidmət əməliyyatlarının nəzarət-kassa aparatına vurulmaması və ya malların ciddi uçot blankı olmadan nağd qaydada təqdim edilməsində sanksiyalar sərtləşdirilir.

(davamı gələn sayımızda)

Baş bankirdən açıqlamalar

“Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gə-lirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu azalma da ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərir”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, valyuta bazarı və məzən-nəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil:

“Hazırda tərəfdaş ölkələrdə davam edən devalva-siyalar da bu məsələdə az rol oynamır. Tərəfdaş ö-lkələrdə devalvasiyanın səviyyəsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz”.

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının manatın məzənnəsinin əhəmiyyətli dərəcədə dəyiş-məsinə imkan verməyəcəyi deyib. Onun sözlərinə görə, indiki məzənnədən əhəmiyyətli kənarlaşma bazarda ciddi qarışıqlığa gətirib çıxara bilər.

"Mən bundan əvvəlki çıxışlarımda tövsiyyə et-mişdim ki, yeni devalvasiya təhlükəsini hiss etmək üçün neftin qiyməti izlənilsin. Digər tərəfdən isə Milli Məclisdə 2016-cı ilin büdcə müzakirələri za-manı bildirmişdim ki, biz “üzən məzənnə”yə keçid imkanlarını öyrənirik”,- Azərbaycan Mərkəzi Ban-kının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"Həddindən çox kənarlaşmaya imkan verilməyəcək"

Bununla belə, onun sözlərinə görə, “üzən mə-zənnə” rejiminə keçilsə də, bazarda manatın məzən-nəsinin müəyyən edilmiş məzənnədən çox kənarlaşmasına imkan verilməyəcək: “Bu, bazarda çaşqınlıq yarada bilər. Odur ki, biz hərraclər vasitə-silə bazara müəyyən həcmə də valyuta təklif edəcəyik və bu gün də ilk hərracı keçirdik. Halbuki, indiyə qədər valyuta bazarının tələbatını tam ödəyirdik. Hesab edirik ki, manatın məzənnəsi daha çox ban-klararası alqı-satqı zamanı formalaşan qiymətdən asılı olacaq”.

"Üzən məzənnə" bizə nə verəcək?

Elman Rüstəmov onu da qeyd edib ki, “üzən mə-zənnə” rejiminə keçilməsi ticarət balansını tarazlaş-dıracaq, ölkənin strateji valyuta ehtiyatlarının qorunub-saxlanmasını təmin edəcək, milli iqtisa-diyyatın rəqəbat qabiliyyətini artıracaq: “İdxalın həcmi əhəmiyyətli dərəcədə azalacaq, ixracatçılar isə daxil bazarda valyuta gəlirlərinə malik olacaqlar.

"BANK SEKTORU ÜZƏN MƏZƏNNƏYƏ DAYANIQLILIQ NÜMAYİŞ ETDİRİR"

Azərbaycanın bank sektorunda vəziyyət sabitdir. Bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti-nin sədri Elman Rüstəmov “üzən məzənnə” rejiminə keçidin bank sektoruna təsiri barədə danışarkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ban-kların kapital adekvatlığı 17%-dir. Halbuki beynəl-xalq təcrübədə bu nisbət 8%-dir: “Həmçinin bankların likvidliyi normadan 2 dəfə çoxdur. Ban-klar bütün hesablaşmaları həyata keçirə bilirlər. Bundan əvvəl də bizə bank sektorunun stress-test-ləşməsinə həyata keçirirdik və “üzən məzənnə” də bu çərçivədə ssenarilərdən biridir. “Üzən məzənnə” də göstərir ki, bank sektoru bu vəziyyətdə kifayət qədər dayanıqlılıq nümayiş etdirir”.

Bununla belə, baş bankir qeyd edib ki, bank sektorunun sabitliyinin daha da artırılması üçün əlavə tədbirlər görülməlidir: “Tənzimlənmə bazasının yumşaldılması həyata keçiriləcək ki, banklara əlavə kapitallaşma, likvidliyin yüksəldilməsi imkanları yaradılsın. Bundan başqa, əmanətlərin sığortalan-ması sistemi daha da yaxşılaşdırılacaq”.

Elman Rüstəmov deyib ki, neft gəlirlərinə göz

nisbətən 34.73% azdır.

11 ayda idxal əməliyyatla-rının məbləği 8 milyard 196 milyon 177.79 min ABŞ dol-ları (keçən ilin müvafiq dövrünə nisbətən 1.03% art-mışdır), ixrac əməliyyatları-nın məbləği isə 10 milyard 619 milyon 195.45 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 48.73 % azalmışdır) təşkil etmişdir.



dikməyimiz uğurlu variant deyil.

Onun sözlərinə görə, Azərbaycan yaxşı şaxələn-miş, ixrac potensialına malik iqtisadiyyata malik ol-malıdır: “Bu cür iqtisadiyyat yüksək gəlirli iş yerləri, yaxşı məşğulluq deməkdir. Əgər kiminsə bu gün əlində valyuta varsa bu cür dəyər artması sta-tistik yanaşmadır. Bizi daha çox insanların gələ-cəkdə necə gəlir götürəcəyi, məşğulluğu düşündürməlidir. Biz son 10 ildə əldə etdiyimiz nai-lyyyətləri itirə bilmərik. Ölkəmiz iqtisadi artım üzrə dünya liderlərindən olub. Biz həmin artımı təmin etməli, orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çev-rilməliyik”.

Azərbaycan Manata görə xaricdən bir neçə milyard dollar borc alacaq

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihə-sində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi beynəlxalq maliyyə bazarların-dan cəlb edilən vəsaitlər hesabına həyata keçirilmə-lidir.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Manatın məzənnəsinin dəyişdirilməsi, bütövlük-də idxalın azalmasına gətirib çıxartmalıdır. O ki qaldı TANAP-in maliyyələşdirilməsi, bizdə belə bir ümumi fikir var ki, biz orada olan payımızı beynəl-xalq maliyyə bazarları vasitəsilə maliyyələşdirməyə keçməliyik ki, valyuta balansımız üçün əhəmiyyətli gərginlik yaranmasın.

Manatın yeni qiyməti valyuta balansında olan gərginliyi əhəmiyyətli dərəcədə azaldacaq. Optimist ssenarimizdə bütövlükdə idxalın azalmasını gözləy-rik. Kritik idxal qalmaqla biz idxalı azaltmalıyıq”,- Baş bankir deyib.

Qeyd edək ki, TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının Azərbaycan Res-publikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulub. Əgər maliyyələşdirilmə ARDNF-in vəsaitləri ilə apar-larsa, ölkədən küllü miqdarda valyutanın çıxar. Bu da Manat üçün arzuolunan hal deyil.

TANAP layihəsi 10 milyard dollar dəyərində qi-y-mətləndirilir. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botas” - 30 faiz və bp şirkəti - 12 faiz.

Devalvasiya, adətən, ölkələrin cari əməliyyatlar balansı kəsirini bağlamaq üçün apardığı bir siyasət kimi tanınır.

İqtisad ədəbiyyatda, “sabit valyuta məzənnəsi si-stemlərində, dövlətin rəsmi valyuta məzənnəsini yüksəldərək, milli valyutasının xarici dəyərini aşağı salması prosesi” kimi xarakterizə olunan devalva-siya, malların ixrac qiymətini xarici valyutada aşağı salır, idxal qiymətini isə milli valyutada artırır.

Ona görə də, devalvasiya bir tərəfdən ixracı təş-viq edərək valyuta gəlirlərini artırmaq, digər tərəf-dən idxal mallarının ölkə daxilində tələbini azaldaraq valyuta qənaəti təmin etmək məqsədini güdür.



İxracda 49%-lik azalma

2015-ci ilin Yanvar-Noyabr aylarında Azərbaycanın tica-rət əməliyyatlarının məbləği 18 milyard 815 milyon 373.24 min ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsi-nin məlumatına görə, bu, keçən ilin müvafiq dövrünə



18 dekabr 2015-ci il tarixində Azpetrol Şirkəti Beyləqanda özünün yeni yanacaqdoldurma məntəqəsini açdı. Bu, Azpetrolun sayca 84-cü yanacaqdoldurma mən-təqəsidir.

Yeni məntəqənin açılışında Beyləqan Şəhəri İcra Hakimiyyəti-nin başçısı Vaqif Abdullayev, yerli dövlət nümayəndələri və digər qo-naqlar iştirak edirdilər.

Məntəqənin açılış zamanı Az-petrol Şirkətinin baş direktoru

Ceyhun Məmmədov qeyd etdi ki, bu gün Şirkətimizin yeni yanacaq-doldurma məntəqəsinin açılışı Dünya Azərbaycanlıların Həmrəy-liyi Günü və Yeni il bayramı ərəfə-sinə təsadüf etdiyindən xüsusilə əlamətdardır.

Respublikada özəl sektorun in-kışafı, ictimai-siyasi sabitliyin, da-vamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyə-vin müstəsna xidmətləri ilə bağlı-dır. Hələ 1994-cü ilin sentyabr ayında Prezident Heydər Əliyevin bilavasitə iştirakı ilə Bakıda “Sa-hibkarlıq strategiyası və iqtisadi yenidənqurma” mövzusunda bey-nəlxalq konfransda dərin məz-munlu çıxışında cənab Prezident xarici şirkətləri ölkə iqtisadiyy-atına sərmayə qoymağa çağırmış, sahibkarların fəaliyyətinə dövlət təminatının mövcudluğunu xüsusi qeyd etmişdir.

Neft Fondu 2 milyard dollar qənaət edəcək

21 dekabr tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində nəzərdə tutu-lan xərc maddələri, o cümlədən dövlət büdcə-sinə transfertlə bağlı xərclər bütünlüklə icra edildiyindən, manatın ABŞ dolları və avroya qarşı devalvasiyasından hər hansı qənaətin yaranması proqnozlaşdırıl-mır. Bunu ARDNF-dən bildiriblər.



“Azərbaycan Dövlət Neft Fondunun 2015-ci ilin büdcəsinin icrası çər-çivəsində cari ilin 9 ayında 5,65 milyard manat, oktyabrda 750 milyon manat, noyabrda 750 milyon manat, de-kabrda isə 980 milyon manat dövlət büdcəsinə transfert edilməlidir. Belə-liklə, 2015-ci il üzrə döv-lət büdcəsinə transfert 8 130 milyon manat təşkil etməklə, 2015-ci ildə bu xərc maddəsinin icrası başa çatıb”, - deyər açıqla-mada qeyd edilib.

Bununla belə, ARDNF dekabrın 21-də Azərbayc-anda manatın ABŞ dol-ları və avro qarşısında 48%-lik devalvasiyası sə-bəbindən 2016-cı ildə xərc maddələri üzrə qə-naətin olacağını proqnoz-laşdırır: “Fondun Müşahidə Şurasının qə-rarına əsasən təsdiq edil-mək üçün Azərbaycan prezidentinə təqdim edil-miş fondun büdcə layihə-sində 2016-cı il üçün fondun büdcə xərclərinin 8 milyard 261,4 milyon manat və yaxud təqdim edilmə tarixinə olan 1,05

məzənnəsi ilə 7 milyard 868 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə Fondun büdcəsinin Cənub Qaz dəhlizi layihə-sinin və Bakı-Tbilisi-Qars yeni dəmir yolunun ma-liyyələşdirilməsi ilə bağlı ümumilikdə 1 milyard 869,1 milyon ABŞ dolları məbləğində xərclərinin yalnız ABŞ dolları valy-utası ilə icra edilməsi nə-zərdə tutulub. Bununla əlaqədar devalvasiya yal-nız manat ilə icra ediləcək xərc maddələrinin, o cümlədən dövlət büdcə-sinə transfertlə bağlı xərc-

lərin icrası istiqamətində qənaətin yaranmasına səbəb ola bilər. Belə ki, devalvasiyaya qədər ma-natla icra ediləcək xərclər 6 milyard 300,9 milyon manat və yaxud ABŞ dol-ları ekvivalenti ilə 6 mily-ard 9,3 milyon təşkil etdiyindən, devalvasiya-dan sonra yeni məzənnə ilə bu xərclərin 4 milyard 65,1 milyon ABŞ dolları və fondun xərcləri üzrə 1 milyard 944,2 milyon ABŞ dolları məbləğində qənaətin təşkil etməsi proqnozlaşdırılır”.

Xatırladaq ki, bu ilin fevralında manatın deval-vasiyası ARDNF-ə təxmi-nən 3 mlrd. ABŞ dolları məbləğində vəsaitə qə-naət etməyə imkan verib. Belə ki, fevral devalvasi-yasından əvvəl əgər büdcəyə 10 mlrd. manat vəsait transfert etmək üçün konvertasiyaya təx-minən 13 mlrd. dollar tələb olunurdusa, deval-vasiyadan sonra sadəcə 10 mlrd. dollar yetərli olub.

İlk halal hava yolu şirkəti

Malayziyada İslami qaydalara əməl edən bir haya yolu şirkəti uçuşlarına başlayıb.

Özünü şəriətə uyğun olaraq qiymətləndirən "Ra-yani Air" şirkəti ilk səfərini paytaxt Kuala Lumpur-dan Langkawi adalarına həyata keçirib.

Hava yolu şirkəti, təyyarədə sərnəşinlərə təqdim olunan bütün məhsulların halal olduğunu bildirib. Ətli yeməklər İslami qaydalara uyğun kəşilən heyvanların



şəriətə uyğun səfərlərə başlayan ilk hava yolu şirkəti olmaqdan qürur duyduqlarını açıqlayıb.

ətləri istifadə edilməklə hazırlanır.

Donuz əti və spirt uçuşlarda qətiyyən qada-gədir. Qalxış və enişlərdən əvvəl dualar oxunur.

Stüardessaların hicab örtməsi də məcburidir.

"Rayani Air" Malayziyada

“PAŞA Həyat Sığorta” ASC müddətsiz lisenziya alıb

Azərbaycanın həyat sı-gortası bazasının lideri “PAŞA Həyat Sığorta” ASC sığorta fəaliyyətinin aparıl-masına müddətsiz lisen-ziya alıb.



9001:2008 beynəlxalq keyfiyyət sertifikatına da malikdir.

Müxtəlif maliyyə təş-kiatları ilə yaradılan əməkdaşlıq əlaqələri ilə

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, yeni müddətsiz lisenziya əvvəllər 5 il müddətinə verilmiş lisenziyanın fəa-liyyət müddətinin başa çatması ilə əlaqədar yenilənib. Müddətsiz lisen-ziya yeni qanunvericiliyə uyğun ola-raq, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərə-findən verilib.

“PAŞA Həyat Sığorta” ASC 24 no-yabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərə-findən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il ta-rixli lisenziyası əsasında həyat sı-gortası sahəsində xidmətlərin həyata keçirilməsi üzrə fəaliyyətə başlayıb.

Fəaliyyət göstərdiyi tarixdən eti-barən “PAŞA Həyat” sığorta riskləri-nin etibarlı təkrarsığortası sahəsində yüksək reytingli beynəl-xalq aparıcı təkrarsığorta şirkətləri ilə, o cümlədən Almaniyanın “GenRe”, “HannoverRe”, Fransanın “SCOR” və digər tanınmış təkrarsı-gorta şirkətləri ilə əməkdaşlıq əlaqə-ləri yaradıb. Müştərilərinə daim yüksək keyfiyyətli xidmətlər göstər-mək, keyfiyyətin idarə edilməsi si-stemini əsas missiyalarından hesab edən “PAŞA Həyat” keyfiyyətin idarə edilməsi üzrə “TÜV Thüringen” ISO

yanaşı, “PAŞA Həyat” cəmiyyətin iqtisadi inkişafında mühüm rola malik olan digər ictimai təşkilatlara da üzvlük məsələsinə diqqətlə yana-sıb. Belə ki, hazırda “PAŞA Həyat” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşə-karları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkar-ların Konfederasiyası (ASK), “Caspian European Club” və Azərbaycan-Amerika Ticarət Palatasına (AMC-HAM) üzvdür və həmin təşkilatlarla qarşılıqlı, uğurlu əməkdaşlıq əlaqə-lərini davam etdirir.

Fəaliyyəti dövründə “PAŞA Həyat” bir sıra uğur və nailiyyət-lərə də imza atıb. Belə ki, Rumını-yanın sığorta sahəsində nüfuzlu “Media XPRIMM PR” beynəlxalq şirkəti tərəfindən “PAŞA Həyat” 2013-cü ilin yekunlarına görə “Ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə xüsusi beynəl-xalq mükafata, 2015-ci ilin may ayında isə həmin təşkilat tərəfin-dən Azərbaycanda “Lider həyat sı-gortası şirkəti” nominasiyası üzrə beynəlxalq mükafata layiq görüleb.

“PAŞA Həyat” korporativ sosial məsuliyyətini darından dərk edərək Azərbaycanı dünyaya tanı-tmaq, onun zəngin tarixi mədəni

irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətində bir çox layihələr həyata keçirib. Bu istiqamətdə həyata keçirilən uğulu sosial layihələrin nəticəsi olaraq, 2014-cü ildə “PAŞA Həyat” “Azər-baycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mə-dəniyyət və Turizm Nazirliyinin “Milli irs” mükafatı ilə təltif edilib.

Azərbaycanın mədəni irsinin təbliği ilə yanaşı, “PAŞA Həyat” gənclərin uğurlu gələcəyini, onla-rın sağlam ruhda böyüməsi üçün “Futbol və Sağlam Həyat", "Yay Futbol Düşərgəsi" layihəsi, habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyə-ti” adlı pulsuz maarifləndirici təlim layihələri də həyata keçirib. Bu yaxınlarda keçirilmiş və ölkə ictimaiyyətinin geniş marağına səbəb olan, 300-dən çox hr mene-cerin qatıldığı “HR Forum 2015” adlı sosial yönümlü tədbirin təşki-latçısı məhz “PAŞA Həyat” şirkəti olub. Bu kimi sosial layihələr sayə-sində “PAŞA Həyat” ictimai əha-miyyətli qurum imicini qazana bilib.

Hazırda “PAŞA Həyat” öz inkişaf-ını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sı-gortası məhsulları, o cümlədən “hə-yatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sı-gortası məhsulları təklif edir.

Azpetrol Beyləqanda yeni yanacaqdoldurma məntəqəsini açdı

Belə ki, sabah, yəni dekabrın 19-da Azpetrol Şirkəti Gəncə şə-hərində və Samux rayonunda da özünün 85-ci və 86-cı yanacaqdol-durma məntəqələrini açacaq.

Bundan başqa, Şirkət gələ-cəkdə Bakı şəhərində və Tərtər rayonunda da yeni yanacaqdol-durma məntəqələrinin açılışını nə-zərdə tutur.



Наргиз Пашаева: «Телеящик - не лучший способ знакомства с Ильхамом Алиевым»

Продолжаю беседу с Наргиз Пашаевой. Меня все больше поражает в ней открытость и честность. Всего этого так мало осталось в нашей жизни. Она меня не останавливает. Искренне признаюсь, мне не совсем удобно и, возможно, после долгого тюремного срока порой страшно задавать прямые и незавуалированные цензурой вопросы, которые должен и обязан задавать любой уважающий себя журналист.

Она, видимо, интуитивно чувствует мою скованность. «Никакого табу! Вы можете спрашивать меня обо всем, что вас интересует. Я отвечу на все вопросы», - парировет Наргиз ханум.

Улыбаюсь, качая головой и, честно говоря, не могу поверить, что могу спрашивать представителя правящей Семьи обо всем, переходя грань дозволенного. И получаю от нее такие же честные ответы. Как же окрыляют человека честность и открытость!..

Она не самоуверенно, но уверенно в себе, с чувством достоинства, прямо смотря в глаза, продолжает отвечать на все мои колкие вопросы. И, если честно признаться, в чем-то даже ей это импонирует...

Итак, представляю вашему вниманию вторую часть беседы с ректором Бакинского филиала Московского государственного университета имени Ломоносова профессором Наргиз Пашаевой.

- У вас, как любят говорить политологи, непосредственный доступ к Телу. К сожалению, нам до сих пор не удалось взять интервью ни у первой леди, ни у господина президента. Приходится сузить об их политическом портрете из телеящика. А здесь особые выводы не сделаешь и впечатлений не наберешься. Насколько открытым человеком является президент Ильхам Алиев? Можете ли вы обсуждать с ним, скажем, политические вопросы и насущные проблемы страны?

- Обсуждать политические вопросы и насущные проблемы страны с президентом не могу и не должна. Что касается телеящика, то я с вами полностью согласна, это не лучший способ общения и знакомства. Является ли открытым человеком Ильхам Алиев? Скажу, да. Является ли открытым человеком президент Ильхам Алиев? Не могу знать, так как не точно представляю себе, что такое открытость, если ты – президент.

- Мы часто и довольно безуспешно пытаемся привлечь внимание правящей элиты, политической власти к проблеме варварского отношения к памятникам архитектуры. Однако, увы, очень сложно добиться какой-либо реакции. Как сохранить старый Баку? Что лично вы делаете или можете сделать для охраны уникальных памятников архитектуры, которые нередко бездумно уничтожаются?

- Как хорошо, что вы это делаете, посылаете сигналы SOS. В один миг можно расшатать и уничтожить, и это, увы, делалось, вековые культурно-исторические памятники, слои развития, неоспоримые доказательства творческого потенциала, ума, знаний, интеллекта наших предков, обезличивая вековые образы, символы. Как остановить и спастись нам от разрушения истории, замысел которого велик и свят? Да, новое, безусловно, должно прийти, но не в облике пожирателя старины и красоты вчерашнего дня с её нежностью и неповторимостью. Это счастье, когда на одной и той же скамейке на аллее сидел и дед, и внук, и правнук.

Где старые, намоленные камни Баку, фонари, резные уникальные двери, решетки, балюсины, фонтаны, где та гармоничная красота, автором которой было само Время? Всё можно купить, сделать и построить, кроме возраста, а это и есть главный сертификат качества народа и нации. Пусть бакинские старые двух-трехэтажные дома из цельного камня были уже грязные от пыли, но они совершенно чисты по гармонии, великолепны по пропорциям. Их не создавали любители-архитекторы по совместительству с чиновниками, нередко бюджетными вампирами.

Это всё равно как поменять почерневшее от времени, красивое и бесценное антикварное изделие на товар с ярким блеском из ювелирной лавки супермаркета. Жаль... Отчасти это результат невежества, бескультурья, безразличия, но в основном это как двойной удар тех, кто слишком любил возможность обогащаться и забывать прошлое, вчерашний день. В таких случаях багаж опыта и знаний, накопленных веками, исчезнув в прямом и переносном смысле, не сохраняется и не передается.

А если и хотят передать, то нередко в «улучшенном» виде, как в Барде, меняя керамику торбы XIV века на современные иранские плитки. Статьи, предполагаемая могила Ноя обличена в стиле евроремота современных квартир. Далеко ходить не надо, посмотрите на приставленные шпильки домов по улице Узеира Гаджибекова, вокруг домов около «Дома Советов», видимо, для «гармонии» с уникальным зданием «Дома Советов» в стиле модхар. Посмотрите на улучшенный, накрашенный и «украшенный» новыми элементами, в прошлом потрясающий дом в стиле арт-деко напротив кукольного театра, посмотрите на новый фасад в прошлом более старого и красивого здания школы №23, посмотрите на новый вариант школы №134-132 и сравните его с уникальным зданием женской гимназии, построенным в начале прошлого века, благо, фотографии сохранились в архивах.

Посмотрите, какой теперь когда-то романтический сад с тремя фигурами, около травматологической больницы, посмотрите на грубые и несимпатичные холодно-мраморные, малиново-серые цветочки взамен старым каменным с красивой текстурой, с тонким эстетизмом и вкусом, потрясающей энергетикой в стиле садов Флоренции по улице, ведущей к национальному музею. И, наконец, одно из самых чудовищных «улучшений» – сад, где стоит великий Насими на фоне убогого торгового центра. Думаю, тут комментарию просто излишни. Так и хочется вспомнить слова пророка Исы: «Прости Господи, ибо не ведаю, что творят». Может, и вправду, как гласит восточная мудрость, «счастье создано только для зорких, благоразумных, собирающих и разыски-

вающих КРАСОТУ».

Еще не могу не сказать про Девичью Башню. Почему открыто стараются заменить главный, великолепный, красивейший, бесценный символ города – Девичью Башню на современный отель, каких полно по всему миру, и никому не приходит в голову превращать их в национальную гордость, тем более в символ древнего города. Что случилось с нами? С нашей памятью? Мы, что, хотим превратиться в кочевников, которые создали вчера высотки и заодно свою страну? Я понимаю, что не все дороги ведут в Храм, также понимаю, что вечного города, как Рим, где ничего не меняется, из Баку не получится. Кстати, по мнению одного образованного чиновника, только потому не меняется Рим, что у итальянцев нет денег, как у нас.

Есть, конечно, примеры нового и красивого, как Центр Гейдара Алиева по проекту Захи Хадид. Но время собирать камни действительно пришло в прямом и переносном смысле. Что я могу сделать? Не терять надежды и верить в то, что мы уразумели, что можно, что нельзя.

- Большая часть вашей жизни связана с образовательной деятельностью. Долгие годы вы преподавали в вузах, работали проректором БГУ и вот уже несколько лет возглавляетесь филиал МГУ им. Ломоносова. Согласитесь, что так называемая эпоха Тьмы Египетской, то бишь правления Мисира Мардана, нанесла непоправимый ущерб системе национального просвещения. Средняя школа развалена до основания, уровень преподавания в вузах оставляет желать лучшего, а от бывлой научно-лабораторной базы почти ничего не осталось. В общественном мнении упорно ходили слухи, что именно вы покровительствовали Мисирю Марданову и до конца сопротивлялись его отставке. Это правда? Если нет, то как оцениваете наследие Мардана?

- Да, я 33 года работаю в университете, беспрерывно в своей профессии. Мнения о том, что я покровительствовала М.Марданову, для меня являются полной неожиданностью. Никогда бы не подумала, что ходили подобные слухи. По силе невероятности они даже перекрыли устойчивую молву о том, что компании Nag Mobile владею я. После того как Мисир муаллим на мои неоднократные обращения в связи с царившим в так называемом Московском государственном (открытом) университете безобразиям реагировал, мягко говоря, неадекватно, наши отношения, можно сказать, сильно испортились. Дело в том, что функционировавший в то время Московский государственный открытый университет (МГОУ) по звучанию и написанию был почти схож с нашим МГУ. Поэтому порой нас путали и родители, и дети.

Были случаи, когда к нам, в наш университет, приходили разъяренные родители и кричали: «Вот деньги взяли у детей, а диплома пока нет». Мы их успокаивали и объясняли, что они не туда пришли, что это другой Московский университет. Тогда они извинялись и говорили, что названия похожие. Такие случаи стали часто повторяться. Тогда я попросила Мисир муаллима как министра образования выступить в прессе и объяснить людям, что это разные вузы, так как нашей репутации наносился ущерб, ибо нас путали. Согласившись, он мне пообещал, что обязательно это сделает, и хорошо знает, какой творится базар и кошмар в МГ(о)У. Обещание он свое, увы, не выполнил, и стало еще хуже.

Мне пришлось самой в интервью сказать: «Пожалуйста, дорогие студенты, родители и граждане нашей страны, не путайте Московский государственный университет имени М.В. Ломоносова, где ректор академик Виктор Антонович Садовничий, с Московским открытым университетом, где ректором является Эдуард Ованесович Цатурьян». После этого нас путать перестали, и параллельно с этим Министерство образования затало на нас обиду. Нам приходилось работать без необходимой помощи и поддержки со стороны министерства. Но это дела давно минувших дней.

На сегодняшний день проблем в образовании, к сожалению, не убавилось, в некотором смысле они даже выросли из малых начальных в стойкие, трудно устранимые. Плохое образование нелегко переделать в хорошее, так как плохое образование хуже необразованности. Ибо оно пролонгированно меняет здоровую структуру, деформирует эту структуру, блокирует системы самоорганизации. В итоге получается, что потеряно самое главное – образовательная среда, нужный настрой, воздух, который пропитан желанием просвещаться. Хорошее образование приходит туда, где его искренне ждут и жаждут. Не надо также забывать главную истину: образование – это в первую очередь нужные и правильные люди, истинные педагоги, отдельные яркие личности, а не анти-



нравственные авторитеты.

Если мы хотим критиковать Мисира Марданова и думать, что только он во всем виноват, боюсь, мы опять ошибемся. Все мы виноваты, кто больше, кто меньше. Кто вольно, кто невольно. Нельзя, утешаясь, бесконечно считать других виноватыми, не отдавая себе отчета в том, что их грехи и ошибки – не что иное, как зеркало, в котором мы сами отражаемся. Чего ждать от учителя, готового дать себя унижить ради денег, чего ждать от школы, где директор ходит по коридору в сопровождении телохранителей, свиты, как король.

Средняя школа рухнула потому, что перестала выполнять свои главные функции – давать знания и воспитывать. И сегодня средняя школа в основном это собрание репетиторов, причем не всегда грамотных. А кто не хочет нанимать репетиторов, у него неизбежно возникнут проблемы, он обречен. То есть выработан деформированный вариант школы – мутанта.

Радует то, что остались и хорошие школы, есть и неплохие. Но их критически мало. И разговор не идет о модных среди горожан нескольких школах. Неправильный удар по школе нанесли учебники плохого качества, написанные часто дилетантами, знакомыми чьих-то знакомых. В 2013-2014 учебном году на учебники, если не ошибаюсь, государством было выделено около 8 миллионов манатов. Я эти учебники смотрела, часто имя автора не вызывает никаких сомнений в том, что учебник должен быть высшего класса. Однако это не так, видимо, в большинстве случаев настоящими авторами являются те, кто сотрудничает с типографиями, штампует брак. Жалко, конечно, не столько выброшенных денег, жалко то, что процесс обрел устойчивый, необратимый характер по схеме – чем хуже, тем лучше. В наше время «сделать» книгу может каждый.

Посмотрите, сколько дилетантов, «драматургов», «эссеистов», «прозаиков» и в особенности «поэтов» печатают свои книги. Дай им волю, ради прославления своих «произведений», своей книжицы они уничтожили бы всю классику. Так вот и их стихи вы встретите в учебниках наряду со стихами Физули, Вагифа, Гусейна Джавида и многих, многих других классиков.

Тревожат факты функциональной безграмотности, то есть, когда дети в пятом классе читают только по слогам. По статистике этого учебного года 200 девятиклассников читать и писать вообще не могут. И им, возможно, выдают аттестаты о среднем образовании.

Азербайджан – страна великих просветителей, педагогов, новаторов, подвижников, таких, как Аббаскули Ага Бакиханов, Мирза Шафи Вазех, Мирза Фатали Ахундов, Абдулла Шанг, Сулейман Сани Ахундов, Узеир Гаджибеков, Джалил Мамадекулизаде, Мирза Алексер Сабир, и многих, многих других, несущих свет, и им была дана сила одоления невежества, необразованности, отсталости. Мы – их потомки – обязаны быть достойными продолжателями традиций и найти в себе тоже желание и силы восстановить потерянное, не меняя вечное на тленное.

- В конце концов все же было принято решение о назначении министром образования молодого реформатора Микаила Джаббарова. Однако прошли годы, но ничего в нашем образовании так и не изменилось. На вопрос, кто виноват, мы же ответили. Что делать?

- Система образования больше держится на традициях, нежели на реформах. Крепкие устои и традиции – это его главный хребет. Не случайно все лучшие университеты – это в основном старинные университеты. Как правило, чем старше возраст учебного заведения, чем ярче, богаче и значительнее его деятельность.

Там проросли корни, которые питают систему и дают возможность совершенствоваться и развиваться. На голом месте настоящий университет не сделаешь, так как настоящие университеты – это итог труда и стараний великих людей и великих идей. В свое время эти люди объединились, чтобы встретить себе подобных, с кем будут изобретать, открывать, изучать новое, доселе неизученное, где отбор лучших будет безжалостен и справедлив. Так и создавались великие университеты, как Оксфордский, Сорбонна, Кембриджский, Московский, Болонский.

Поэтому надо искать и находить людей, и главное – истинных профессионалов, у кого внутри не угасла любовь к своей профессии, безразличных, с огнем и светом внутри. Они остались, они есть и должны быть востребованы. Тогда судьбой образования, учебниками, программами, школами и школьниками меньше будут заниматься те, кто имеет нередко весьма отдаленные и туманные представления о них. Сегодня мы рискуем тем, что в недалеком будущем врачей, инже-

В ГОСТЯХ У NAQQIN.AZ

неров, химиков, математиков, филологов, биологов, физиков и других профессионалов, специалистов высшего класса, можно сказать, почти не останется.

Что делать? Избавляться, наконец, от самовнушаемой уверенности в том, что все это неизбежно, и поэтому, так и должно быть. Мы же не хотим лишиться знаний и знающих в угоду тех, у кого скромный интеллект и которые уже сейчас говорят – «если он умен и прав, то виноват».

- Вы возглавили Бакинский филиал МГУ им. Ломоносова. А стоило ли вообще открывать филиал чужеземного вуза и делать из него элитный университет? Не легче ли и не правильнее ли было создать свой, национальный вуз? А может, надо было возродить былую славу БГУ, который помнится советскому поколению своими замечательными традициями и научными достижениями?

- В определенном смысле вузы национальными не бываю, так как наука, знания, образование – наднациональные категории. Создать, как мы уже говорили, форму легко, но содержание не сделаешь в одночасье без базы, фундамента, традиций, которые собираются и складываются десятилетиями и веками. Наука вне границ, интернациональна и принадлежит всему человечеству. В тех странах, где она сильно востребована, где ей уделяют особое внимание и придают стратегическое значение, складываются благоприятные и необходимые условия для развития и прогресса всего общества и государства в целом. Так как именно наука превращает национальное, природное достояние и богатства в национальные достижения.

Посмотрите, сколько в мире стран с богатыми национально-природными ресурсами, как нефть, газ, золото, уголь и т.д. Но, если там нет должного уровня научной базы, потенциала научного, эти страны так и остаются странами-поставщиками сырья, материала для других, более развитых стран.

Вспомните Советский Союз. Страна, как оказалось, была большой, но не великой. Имея неоспоримые достижения в науке и образовании, всё равно периодически всех тех, кто был специалистом в какой-то области или обладал особыми знаниями, нужно было нейтрализовать. Причем это был принцип социалистической революции, а позже и коммунистической идеологии: любое знание скрывает в себе силу, следовательно, нужно избавиться от знаний либо подчинить их идеологии. Таким образом, государство, можно сказать, ценило «по-своему» своих самых важных и нужных людей – ученых. Достаточно вспомнить имена великих личностей, которые были физически уничтожены, репрессированы, морально подавлены. И это был медленный и верный процесс саморазрушения, где нет твердости и постоянства, нужной и правильной среды и системы для развития.

Что касается филиала МГУ в Баку, то это незаменимая возможность для граждан нашей республики получить качественное образование и диплом-сертификат, признанный во всем мире, не выезжая из страны, за счет государства. Это счастье, что в свое время идея была поддержана президентом Ильхамом Алиевым и претворена в жизнь. Скажу вам откровенно, и тогда тоже, как нередко бывало, нашлись «доброжелатели», в души которых прокрались раздражение и скрытая неудовлетворенность по этому поводу.

В определенном смысле слово «элитный» совсем не применимо к нашему вузу, так как здесь нет и не может быть ни одного студента, который привык к привольной, паразитирующей жизни и благоденствует за счет своих родителей. Хотите – верьте, хотите – нет, но за все время работы я не помогала ни одному человеку поступить к нам без знаний, по знакомству, по ложным оценкам. Это было бы предательством по отношению к тем, кто привык трудиться, все время прилагая старания. Все студенты сами честно заслужили право называться нашими студентами.

Одним простым примером хочу обратить внимание на важность решения открытия филиала МГУ. Речь идет об отсутствии специалистов в каких-либо конкретных областях. В Азербайджане была блестящая школа с выдающимися достижениями филологов-востоковедов, таких, как Мирза Казем-бек, Николай Марр, Пантелеймон Жузе, Гамид Араслы, Бекир Чобанзаде, Вели Хулуфлу, Юсиф Зия Ширвани, Алексер Мамедов, Ратим Султанов, Зия Буниатов, Алисойбат Сумбатзаде, Аида Иманкулиева, Мубариз Ализаде, Рустам Алиев, Васим Мамадалиев и др. Но, к сожалению, при полном отсутствии филологов-западников. Причины этого – предмет другого разговора. Поэтому почти все переводы западной литературы делались с русского языка – как вторичные.

Также на сегодняшний день в стране нет профессиональных переводчиков-специалистов, которые были бы в состоянии перевести с оригинала классическую литературу, сложные художественные тексты с английского, французского, итальянского, испанского на азербайджанский язык. И без специалистов, филологов-западников высшего класса, преподавание некому поручить. Мы должны тогда опять закрыть эти специальности. Покажите мне хоть одного переводчика-филолога, который смог бы перевести, к примеру, «Божественную комедию» Данте с итальянского на азербайджанский язык на высоком академическом уровне. Не ошибусь, если скажу, что обучить космонавта легче, нежели такого переводчика. Таким образом, судите сами, нужен был МГУ или нет?

Совершенно верно, сам факт создания в 1919 году Бакинского государственного университета – это слава нашего отчества, гордость нации, высокая духовная ценность народа. Когда я училась в БГУ, это была пора счастливых студентов, у нас были великие преподаватели. Низкий им всем поклон!

- По вашей инициативе несколько лет назад в Оксфордском университете – колыбели мировой науки был создан научный Центр по Азербайджану и кавказоведению имени Низами. Вообще-то это беспрецедентный случай прорыва азербайджанской науки в Европу. Как вам удалось этого добиться? Насколько долгосрочным является проект?

- Разумеется, проект задуман и реализован не как эпизодический, временный. Отныне Центр является официально признанной частью Оксфордского университета, и подтверждение этому можно увидеть на сайте самого университета. Он создан, чтобы остаться навсегда. Придут следующие поколения, новые имена, молодые ученые и продолжатели деятельности центра, несомненно, в будущем умножатся, ибо свято место пусто не бывает. Мы – первопроходцы, тропа есть, и дорогу продолжат те, кто будет предан идее, высшим смыслам, постигающие трудом и стараниями поэтапно этот окружающий нас сложный мир через науку.

Кстати, в 1965 году там был создан армянский научный центр, который работает по сей день и имеет немалый авторитет. Интересная информация к размышлению, не так ли? Также в университете изучают и грузинский язык. В библиотеке можно найти книги узбекских исследователей по истории, напечатанные на английском языке в советское время. Азербайджанская наука никогда и никем не была представлена там.

У нас с прошлого года уже расписан научный и образовательный план на 5 лет, сейчас мы готовим новый – на следующие 10 лет. Они включают в себя вопросы истории, археологии, языка, литературы, словом, всех областей интеллектуально-культурного наследия Азербайджана и Кавказа на фоне общемирового научного контекста, сформулированных и принятых международным научным сообществом академических критериев.

Всякое дело имеет свое место и свой смысл. Когда оно действительно полезно и значение его велико, видимо, складываются нужные, благоприятные, необходимые условия и находят силы для его реализации, «свежая помощь». Кто усомнится в том, что нелегко быть признанным в Англии, да еще в Оксфордском университете? Кто усомнится в том, что как важно и трудно было назвать Центр именем Низами Гянджеви? И кто, наконец, усомнится в том, что ни за какие иные «методы» и сомнительные услуги не обретешь такое высокое право? Это общая, касающаяся каждого азербайджанца, и не только ученого, победа и прорыв.

Весной этого года, в апреле, у меня была встреча с вице-канцлером профессором Эндрю Гамильтоном, который уходит по завершении своего срока пребывания с 2009 года на этом посту и начнет работу с 2016 года как президент Нью-Йоркского университета.

И впервые в истории Оксфордского университета вице-канцлером – это самая главная административная фигура вуза с очень высоким статусом – должна стать женщина. Профессор Луиз Ричардсон начнет работу с первого января. Ранее она была вице-канцлером знаменитого университета Сент-Эндрюс. Мы должны с ней подписать новый 10-летний научно-образовательный план.

Коллеги, профессора нашего центра, известные востоковеды-ученые, соответственно и я с нетерпением ждем этот важный момент. Скажу больше. Он будет носить особо символический и торжественный характер, так как до этого все восемь столетий существования университета двумя женщинами никогда не подписывались такие документы. В Англии, как вы знаете, редко что теряется по дороге. Там удивительный сплав и единство традиций и новаторства, истории и современности.

- Искренне признаюсь, что мне вы показались сильной, яркой и умной женщиной. А главная ваша особенность, как говорят, изюминка – это открытость и искренность. Вы не боитесь быть настолько открытой и честной в нашей стране?

- Благодарю Вас за эти прекрасные слова в мой адрес и за вашу готовность постигать, не отвергать то, что может вызвать интерес у людей. Культура открытости, открытости, думается, и есть один из механизмов самосохранности личности. Людям присуще ошибаться, и мы можем ошибаться в своих суждениях, оценках. Но при этом они не должны пугать ни нас, ни других.

Главное – не надо стараться выглядеть намного лучше, чем ты есть на самом деле. Так как догнать и обогатить другого можно, но самого себя – никогда. Проще и лучше сберечь свои лучшие качества, не растерять их по дороге. Так как, оглянувшись назад, их больше не обнаружить.

О себе могу добавить то, что больше всего я боюсь за здоровье родных и близких мне людей. Если начну бояться того, о чем вы спрашиваете, это станет для меня признаком начала собственной деградации, о которой, скорее всего, я догадываться не буду. Ибо деградация и есть потеря честности и открытости, в первую очередь, перед собой. Надеюсь, этого никогда не случится.

Эйнулла ФАТХЛЛАЕВ

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb

Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kəndli İnformasiya Vəsi-tələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, həmçinin, ikinci və üçüncü yerlərə layiq görülmüş media nümayəndələri mükafatlandırılıblar.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərlı, Məşahidə Şurasının üzvləri, habelə ölkənin 50-dən çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərlı tədbir iştirakçılarını salamlayaraq yekunlaşmaqda olan 2015-ci ilin ölkə mediası üçün bir sıra əlamətdar hadisələrlə yadda qalan olduğunu, milli mətbuatın yaranmasının 140 illik yubileyinin paytaxt Bakıda, regionlarda təntənəli şəkildə qeyd edildiyini, ölkə başçısının müvafiq sərəncamları ilə 200-dək jurnalistin fəxri adlarla təltif edildiyini, habelə son parlament seçkilərində tanınmış KİV nümayəndələrinin Milli Məclisə üzv seçildiklərini diqqətə çatdırıb.



İl ərzində ölkədə fikir, söz və mətbuat azadlıqlarının genişləndirilməsinə xidmət edən islahatların davam etdirildiyini deyən icraçı direktor Fondun təşkil etdiyi yazı müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Vüqar Səfərlı bildirib ki, Fond 2009-2015-ci illərdə keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin yazılarını kitab şəklində nəşr edib. "Sözün zirvəsində" adlı ilk kitaba ən yaxşı 100 yazının daxil edildiyini deyən icraçı direktor bu əsərinin qaliblərinə 500, II yerlərin qaliblərinə 400 manat, III yerlərin qaliblərinə

vurğulayıb.

İcraçı direktor Fondun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə noyabrın 13-dən dekabrın 15-dək KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasında əksini tapmış 19 istiqamət üzrə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə 60 kütləvi informasiya vasitəsindən 156 yazının təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini bildirib. V.Səfərlı Fondun Məşahidə Şurasının 22 dekabr 2015-ci il tarixli iclasında ekspertlərin yekun balları əsasında 113 nəfər jurnalistin qalib elan edildiyini vurğulayıb. Müsabiqənin şərtlərinə əsasən, I yerlərin qaliblərinə 500, II yerlərin qaliblərinə 400 manat, III yerlərin qaliblərinə

300 manat mükafatın verilməsi nəzərdə tutulub.

Fondun ekspertlərindən - "525-ci qəzet" in baş redaktoru Rəşad Məcid, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev çıxış edərək əvvəlki müsabiqələrə müqayisədə sonuncu müsabiqəyə təqdim edilmiş yazıların keyfiyyətinin yüksəldiyini bildırıblər. Ekspertlər çıxışlarında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqatlara və analitik mövzulara, eləcə də fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.

Sonda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafatlandırılan jurnalistlər arasında "İqtisadiyyat" qəzetinin müxbiri Mətanət Hüseynova da "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda yazısı ilə 3-cü yerə layiq görülmüşdür.

Tədbirə yekun vuran Vüqar Səfərlı media nümayəndələrini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ilə təbrik edib, onların Fondun keçirdiyi müsabiqələrdə daha da fəal iştirak etməyə çağırıb.

"BP-Azerbajian"dan 90 milyonluq ofşor müqaviləsi



"SOCAR Cape" birgə müəssisəsi "BP-Azerbajian" şirkəti ilə Azərbaycanda ofşor və onşor fəaliyyəti çərçivəsində texniki xidmətlərin göstərilməsi üzrə müqavilənin müddətini iki il uzadıb.

Bu barədə "SOCAR Cape" müəssisəsinə istinadən məlumat verilir.

Müqavilənin dəyəri 90 milyon dolları ötür.

Bank BTB 3-cü rübü mənfəətlə başa vurub

Bank BTB-da 3-cü rübün yekunlarına həsr olunmuş iclas keçirilib.

Mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq cari ilin 3-cü rübü üzrə fəaliyyətin nəticəsi olaraq, bank 132.41 min manat mənfəət əldə etmişdir. 2015-ci ilin 3-cü rübün sonuna bankın aktivləri 156 mln. manat təşkil etmişdir, bu da ilin əvvəli ilə müqayisədə 14 mln. manat artım deməkdir.

Xatırladaq ki, bir müddət öncə Bank BTB ASC əlavə səhm emissiyası vasitəsi ilə nizamnamə kapitalını 2 mln. manat



həcmində artırmaq niyyətini bildirmişdir, yeni emissiya prosesinin yekununda nizamnamə kapitalı 52 mln. manata çatdırılacaqdır.

Həmçinin, Məşahidə Şurasının tərkibində dəyişikliklər baş vermişdir. Məşahidə Şurasının sədri Ceyhun Paşalının yerinə Rza Sadiq təyin edilmişdir.

Qeyd üçün:

Bank "BTB" 2010-cu ildə təsis olunub və universal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofislə yanaşı, 10 filialı və 20 bankomatı var.

Tədavül müddəti 6 il 1 ay, faizi 9% - "Amrahbank"ın istiqraz şərtləri

Xəbər verdiyimiz ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Amrahbank" ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınmışdır.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

Birjadan daxil olmuş məlumata görə, emissiyanın ümumi həcmi 10 000 000 ABŞ dollarıdır. Hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 000 ədəd istiq-



raz yerləşdiriləcək. İstiqrazların tədavül müddəti 6 il 1 ay, istiqraz üzrə faiz dərəcəsi 9%, faiz ödəniş dövrünün müddəti 3 aydan bir müəyyən olunub. Yerləşdirmənin anderrayteri "AzFinance Invest" QSC-dir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 48,7% və ya 10 milyard 94 milyon 265 min dollar azdır.

Qeyd edək ki, 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 20 milyard 713 milyon 460 min dollarlıq xam neft ixrac olunmuşdu.

Neft gəlirləri 10 milyard dollar azalıb

2015-ci ilin 11 ayı ərzində Azərbaycan-dan gömrük bəyannamələri əsasında 8 milyard 259 milyon 922.6 min dollarlıq xam neft ixrac edilib.

Azərbaycan 500 milyon dollar kredit cəlb edəcək

Yeni Bakı-Sumqayıt dəmir yolununun tikintisi üçün 500-550 mln. dollar investisiya tələb olunacaq. Bu barədə cümə axşamı jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov məlumat verib.

"Biz ümumilikdə 180 km uzunluğunda yol inşa etməliyik. Bu, böyük vəsait tələb edəcək", - deyər C.Qurbanov bildirib.

Onun sözlərinə görə, dəmir yolu Zərat və digər qəsəbələrə keçəcək. İşlərə yolun keçəcəyi ərazilərin qanunsuz tikililərdən, rabitə xətlərindən və digər obyektlərdən təmizlənməsi də daxildir.

QSC sədri deyib ki, Azərbaycan hökuməti bu məqsədlə Asiya İnkişaf Bankından kredit cəlb etmək niyyətindədir.

C.Qurbanov əlavə edib ki, dəmir yolunun inşası Bakı-Sumqayıt marşrutu ilə sərnişin axınının gündəlik həcmi 30-40 min nəfərə çatdırmağa imkan verəcək.

Onun sözlərinə görə, 2015-ci ilin dekabr-2016-cı ilin yanvar aylarında Azərbaycana "Stadler Rail Group" şirkətinin istehsalı olan və "Stadler Minsk" zavodunda istehsal edilmiş iki yeni qatar götiriləcək.

Xəbər verildiyi kimi, AİB Bakı və Sumqayıt arasında dəmir yolu əlaqəsinin yax-



şılaşdırılması məqsədi ilə Azərbaycana 200 mln. dollar məbləğində kredit verə bilər. Bank layihəni 350 mln. dollar məbləğində dəyərləndirir, bunun 50 mln.

Marketlərdə 1-5 manata sığortanın satışına başlanıldı



Marketlərdə alış-veriş etməklə bərabər, fərdi qəzalardan çox aşağı bir qiymətlə sığortalanmaq da mümkün oldu.

Azərbaycanın peşəkar sığorta agentlərindən biri olan "As Prof Sığorta" agentliyi "Axa Mbask" sığorta şirkəti ilə birgə yeni "Fərdi qəza sığortası" məhsulunu hazırlayıb.

"As Prof SIGORTA" agentliyinin direktoru Cahid Qurbanov - bildirdi ki, hər bir kəs 1-5 manat ödəməklə fərdi qəzalardan sığortalana bilər. Hadisə baş verdiyi təqdirdə isə, sığortaolunanlara sığorta haqqına müvafiq olaraq 1000-5000 manat civarında sığorta ödənişi veriləcəkdir. İl ərzində

hadisə baş vermədiyi halda, sığortalı növbəti il eyni sığorta haqqına iki qat təminat alaçaqdır.

Fərdi qəza sığortası - sığortalı şəxsin ölməsi və daimi əliliyi halında onun varisinə və özüə birdəfəlik ödənişin həyata keçirilməsini nəzərdə tutur.

Agentlik, könüllü fərdi qəza sığortası ilə bərabər bütün icbari sığorta məhsullarını da satışa təqdim edir.

Məhsulun bu gündən pilot layihə olaraq "Gross" marketlər şəbəkəsində satışına başlanılıb. Agentlik satışın təşkili üçün digər iri supermarketlər şəbəkələri ilə də razılıq əldə edib.



"AtaSığorta" ASC Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib. Şirkətin Marketing və Kommunikasiyalar şöbəsi tərəfindən verilən məlumata görə, İSB-nin iştirakçı sığorta şirkəti olan "AtaSığorta" ASC 16 dekabr 2015-ci il tarixində Yaşıl Kart sistemi çərçivəsində

"Atasığorta" ASC Yaşıl Kart sığortaçılarının reyestrinə daxil edilib

fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrindən Çıxarışı almışdır.

"İcbari Sığortalar haqqında" qanunun 50-2 maddəsinə uyğun olaraq sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün Yaşıl Kart sı-

ğortaçıların reyestrinə daxil olmalıdırlar.

"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla, 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştə-

rilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 32 filial, nümayəndəlik və satış üzrə ofislər daxildir.

ELAN



Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyicilərinin NƏZƏRİNƏ!

«Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun təbii və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin təbii edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci hissəsinə əsasən, «Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları» təsdiq edilməsi və 1 yanvar 2016-cı il tarixdən qüvvəyə minəcəkdir.

Qaydaların 3.2-ci bəndinə əsasən, markalanmalı olan malların (tütün məmulatlarının perəkəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərini nəğd qaydada ödənilməsinə yol verilmir.

Vergi Məcəlləsinin 194.1.1-ci maddəsinə əsasən, aksiz markası ilə markalanmalı olan malların alış və satışı «Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları»nın tələblərinə uyğun olaraq aşağıdakı hallarda həyata keçirilməlidir:

- aksiz markası ilə markalanmalı olan malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda;
- həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərini nəğdsiz qaydada ödənilməklə əldə olunmasının təsdiq edən sənədlər mövcud olduqda;
- həmin malların təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədilə perəkəndə ticarət və işə obyektlərində təqdim edilmə halları istisna olunmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə.

Yuxarıda göstərilən tələblərdən hər hansı birini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallar üzrə məsuliyyət daşıyır.

İnzibati Xətalər Məcəlləsinin 229.2-ci maddəsinə əsasən, tütün məmulatlarının perəkəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nəğd qaydada az miqdarda (50 manatadək) satılması, belə məhsulların (malların) satış məqsədli üçün nəğd qaydada az miqdarda alınması üçün yüz manat cərimə nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsinə isə göstərilir ki, tütün məmulatlarının perəkəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) nəğd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulların (malların) satış məqsədli üçün nəğd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 213-1.4-cü maddəsinə görə isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası təbii olunur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 1 yanvar 2016-cı il tarixdən istehsal və satış obyektlərində aksiz markası ilə markalanmalı olan malların nəğdsiz satılması həyata keçirilməli və müvafiq lisenziya, habelə malların dəyərini nəğdsiz qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olmalıdır.

Qanunun tələblərinə görə, markalanmalı malların istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədilə alan fiziki şəxslər istisna olunmaqla) şəxslər həmin malların əldə olunmasını təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Qeyd edilənlərlə bağlı satış (işə) obyektlərində hazırda qalıqda olan və 1 yanvar 2016-cı il tarixdək alınacaq aksiz markası ilə markalanmalı olan malların inventarizasiyasının aparılmasını və həmin malların sənədləşməsinin 1 yanvar 2016-cı il tarixdək yuxarıda göstərilən tələblərə uyğunlaşdırılması tövsiyə olunur.

Əks təqdirdə, inzibati və cinayət məsuliyyətinə səbəb ola biləcək cəzalara məruz qala bilərsiniz və bu halda məsuliyyət öz üzərinizdə qalacaqdır.

Yaranmış suallarla bağlı Vergilər Nazirliyinin «195» Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

AZƏRBAYCAN RESPUBLİKASININ VERGİLƏR NAZIRLIYI

ƏLAVƏ DƏYƏR VERGİSİNİN MAHİYYƏTİ VƏ FƏRQLƏNDİRİCİ XÜSUSİYYƏTLƏRİ

XX əsrin son qərinasının maliyyə siyasətində və təcrübəsində səmərəli yenilik əlavə dəyər vergisinin (VAT - Value Added Tax) geniş yayılmasıdır.

Bəzi ölkələr digər adlardan istifadə edirlər: əmtəə və xidmətlər vergisi (Kanada, Yeni Zelandiya), istehlak vergisi (Yaponiya), dövriyyə vergisi (keçmiş SSRİ-də istifadə olunurdu). Çoxəsrlik vergi hüququ tarixində ƏDV dolayı vergi qoyma-nın nisbətən yeni növüdür. İnkişaf etmiş ölkələrdən yalnız ABŞ-da və Avstraliyada belə bir vergi növü yoxdur və burada onun əvəzinə satış vergisi tətbiq olunur. Lakin ABŞ-da uzun onilliklər ərzində federal dövriyyə vergisinin əlavə dəyər vergisi ilə əvəz edilməsi haqqında intensiv diskussiyalar (müzakirələr) gedir. 80-ci illərin sonları və 90-cı illərin əvvəllərində bu vergi növü Şərqi Avropa dövlətlərində (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya, Slovakiya, Çexiya), eləcə də MDB-nin bəzi ölkələrində (Belarusiya, Qazaxıstan, Azərbaycan) tətbiq olundu.

Baxmayaraq ki, ƏDV daha çox dünya təcrübəsində geniş yayılmışdır, onu çox zaman «Avropa vergisi» adlandırırlar. Belə ki, bu vergi Qərbi Avropanın, bu gün isə bütün Avropanın və integrasiya prosesinin təşəkkül tapmasında və inkişafında xüsusi rol oynayır. Demək kifayətdir ki, ƏDV AİB-in büdcə bazasını müəhim



mənəbidir: hazırda AİB-in üzv ölkələrinin hər biri öz gəlir da-xilolmalarının 1,4%-ni «Avropa» büdcəsinə keçirirlər.

Adına baxmayaraq, ƏDV mahiyyətə əlavə dəyər vergisi deyil, bu çox güman ki, daxili istehlak vergisidir. Bununla belə, istehlakçının üzərinə vergi yükünün düşməsinə baxmayaraq, istehlakçı birbaşa vergiyə cəlb olunmur. Bunun əvəzinə əmtəə və xidmətlərin istehsalçıları, eləcə də onların satıcıları, yəni nemətlərin istehsalı və yayılması ilə məşğul olan iqtisadi subyektlər vergi ödəyiciləri hesab olunurlar. Bununla belə, hər bir vergi ödəyicisi öz istehsal təsərrüfat fəaliyyəti prosesində vergi ödəyicisi tərəfindən əlavə olunan əmtəənin dəyərində vergi dərcəsinin vurulmasına bərabər son istehlakçıdan pə-

rakəndə satıcı tərəfindən yığılan verginin yalnız bir hissəsini büdcəyə ödəməlidir. Belə bir qaydaya nail olmaq üçün ƏDV üzrə öhdəliklər hər bir vergiyə cəlb olunma əməliyyatının həyata keçirilməsi zamanı yaranır ki, bu da adətən əmtəə və xidmətlərin dərk olunması kimi başa düşülür. Əmtəə mülkiyyətçisinin dəyişməsi və ya xidmətin reallaşması zamanı vergi ödəyicisi ƏDV-ni əlavə edir, ödənilmiş verginin məbləği isə ödənişə qəbul olunur və ya vergi öhdəliklərinin azalmasına aid olur. Hüquqi nəqteyi-nəzərdən əmtəə və ya xidmət vergisi tam ölçüdə bu əmtəə ƏDV-nin qeydiyyatdan keçmiş ödəyiciləri dairəsinə tərk etdikdən sonra ödənilir, yəni onun son və ya pərakəndə reallaşması baş verir.

Beləliklə ƏDV-nin mahiyyəti ondan ibarətdir ki, o, əmtəə və xidmətlərin istehsalı prosesinin bütün mərhələlərində tutulur, lakin bununla belə şirkətlərin onların reallaşdırdığı məhsulun dəyərində daxil edilən vergidən əmtəə və xidmətlərin alqısı zamanı ödədikləri vergini («giriş» vergisi adlanır) çıxmağa bu şirkətlərə imkan verən mexanizm fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Vergi Məhəlləsində əlavə dəyər vergisinə aşağıdakı tərifi verilir: əlavə dəyər vergisi (bundan sonra ƏDV) – Azərbaycan Respublikası ərazisində malların istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi və tədavülü prosesində onların dəyərində əlavənin bir hissəsinin, həmçinin Azərbaycan Respublikası ərazisində gətirilən və vergi tutulan bütün malların dəyərində bir hissəsinin büdcəyə tutulması formasıdır. ƏDV mallar istehsalının və göndərilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin bütün mərhələlərində ödənilir. Vergi tutulan dövriyyədən ödənilməli olan ƏDV-nin məbləği bu cür dövriyyədən hesablanan verginin məbləği ilə bu məcəllənin müddəalarına uyğun olaraq verilən hesab fakturalara müvafiq surətdə əvəzləşdirilməsi olan verginin məbləği arasındakı fərq kimi müəyyən edilir.

ƏDV hər bir ölkənin vergi sisteminə daxil olan bütün vergilərin neytrallaşması üçün ən mürəkkəb prosesdir.

F.M. QARAYEV,
BDU-nun dosenti

Bundan sonra Azercell abunəçiləri reklam/məlumat



Fəaliyyətə başlayan bazarda lider mövqeyini saxlayan “Azercell Telekom” MMC Azərbaycana bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə Azərbaycana gətirməklə, ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda, yeni xidmətlər təqdim etməkdə davam edir, həmçinin də öz şəbəkəsini və xidmətlərini daha da təkmilləşdirir. Azərbaycan Respublikasının mobil rabitə operatorları arasında ən çox abunəçinin seçimi olan olan Azercell müştərilərinə reklam\məlumat xarakterli SMS-lərdən istifadə və ya imtina imkanlarının olmasını bir daha xatırladır və onlara istədikləri SMS-ləri məzmun, xidmət növü və digər kriterlərə dair seçmək imkanı verir.

Məlum olduğu kimi, abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsi, bank və ya digər müəssisələrdən onların xidmətləri haqqında SMS-lər göndərilməsi halları mümkündür. Abunəçilərə adətən müvafiq məzmunlu SMS almaq istəmədiyi halda müştərisi olduğu mağaza-

lar şəbəkəsinə və ya banklara müraciət etmək tövsiyə edilir. Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklam\məlumat xarakterli SMS-lərdən imtina etmək üçün “STOP” sözünü 5010 qısa nömrəsinə göndər-məklə (SMS-lər ödənişsizdir) müxtəlif məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam\məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər. Bir çox hallarda isə abunəçilər belə SMS-ləri almaqda maraqlı olur. Çünki məhz belə SMS-lər vasitəsi ilə, hansısa kampaniyaların keçirilməsi, endirimlərin olması, müəyyən sahəyə aid əlverişli xidmətlər haqqında xəbər əldə etmək olur. Çox zaman müştərilər belə SMS-lər sayəsində maraqlı təkliflərdən xəbərdar olurlar. Bu baxımdan “Azercell Telekom” MMC öz abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən SMS-ləri süzgəcdən keçirmək, məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə imkan yaradır. İndi abunəçilər yalnız onları maraqlandıran brendlərdən ibarət olan siyahı

hazırlaya bilərlər. Bunun üçün hər bir abunəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) göndərməlidir. Siyahının ləğv edilib bütün reklam\məlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün abunəçi “START” sözünü 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) yazıb göndərə bilər.

Əlavə məlumat üçün bildirişik ki, abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, E- poçt: customercare@azercell.com; musterixidmetleri@azercell.com, o cümlədən online müştəri xidmətləri\şəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Azercell “İlin Mobil Operatoru” seçildi

Ölkənin lider mobil operatoru Azercell Telekomun nailiyyətləri sırasına daha bir uğur əlavə olunub. Şirkət “Consulting&Business” jurnalının təsis etdiyi İlin Şirkəti 2015 mükafatının “İlin Mobil Operatoru” nominasiyası üzrə qalib seçilib. Mobil rabitə sahəsində ən innovativ meyilləri ölkədə təqdim edən Azercell şirkəti telekommunikasiya xidmətlərinin inkişafına verdiyi töhfəyə, həyata keçirdiyi uğurlu layihələrə və yeniliklərə görə mükafatlandırılıb. Azercell Telekom MMC-nin yeni təyin olunan prezidentini Vahid Mürsəliyev mükafatı qəbul edərək “Consulting&Business” jurnalının idarə heyətinə şirkəti bu ada layiq gördüyünə görə, ilk növbədə isə Azercell-i öz mobil operatoru kimi seçən 4.5 milyon abunəçiyə minnətdarlığını bildirib. Vahid Mürsəliyev öz çıxışında Azercell-in 2015-ci ildə istər mobil rabitə, istərsə də sosial fəaliyyət istiqamətində bir sıra mühüm layihələr həyata keçirdiyini vurğulayıb. “Azercell şirkəti yaran-



digü gündən daim müştərilərinə ən yüksək xidməti təqdim etməyə və Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağa çalışıb. Bütün bu illər ərzində xidmətlərimizin və şəbəkəmizin mükəmməlliyi üzərində fokuslanaraq, texnoloji innovasiyalar sahəsində də nümunəvi şirkət olmağı vacib saymışıq”, - deyərək şirkət prezidenti bildirib.

Qeyd edək ki, İlin Şirkəti Milli mükafatı “Consulting&Business” jurnalı tərəfindən 2006-cı ildə təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ən nüfuzlu mükafatlardan biri sayılır. “İlin Şirkəti” milli iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmiş təşkilatlara təqdim olunur.

Azercell-in dəstəyi ilə MilliNet-in qalibləri bəlli oldu



Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom MMC-nin artıq 7 ildir ki, dəstək aldığı Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan MilliNet-in qalibləri bəlli olub.

Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 internet resurs təqdim olunub ki, onlardan da yalnız 299 sayt yarışmaya buraxılıb. Münsiflər Heyəti 2-ci səsvermə prosesində 97 nominant arasından ən yaxşılarını seçib. Təqdimat mərasimində Azercell şirkətinin Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar

Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin, xüsusilə də mobil internetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də İnternetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net-in tuncdan hazırlanmış xüsusi mükafatı - hörüm-çək toru əks olunan buta təqdim olunub. Məlumat üçün bildirək ki, Azərbaycan internetinin inkişafına təkən vermək, ən yaxşı

milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib. Qeyd edək ki, Azercell Azərbaycanda yarıdıcılıq, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Azercell Azərbaycan dilinin internetdə təbliğinə genişləndirilməsinə yardım edən, milli internet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib.

Müəllimlər üçün xüsusi təlimlər keçirildi

Ölkədə təhsilin inkişafına hər zaman dəstək verən Azercell Telekom MMC-nin British Council ilə birgə həyata keçirdikləri peşə təhsil sahəsində “İş Dünyası üçün Bacarıqlar” layihəsi

Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi Bakıda yerləşən peşə məktəblərində İKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik



çərçivəsində təlimlərin ilk raunduna start verilib. Təlimlər Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis tərəfindən 15-17 dekabr, 2015-ci il tarixlərində 5 nömrəli Bakı peşə liseyində keçirilib. Təlimlərdə ərizələrin qəbulu yolu ilə seçilmiş Bakıda yerləşən müxtəlif peşə təhsili müəssisələrində İKT və Telekommunikasiya üzrə fəaliyyət göstərən 36 müəllim iştirak edib. Təlimlər zamanı müəllimlər peşə təhsili üzrə effektiv təlim modelləri, bacarıqlar və strategiyalar, yerli mühit və işəgötürənlərlə əlaqələrin qurulması kimi mövzular üzrə biliklər əldə ediblər.

Qarşılaşdırılıb. Təhsil Nazirliyi tərəfindən dəstəklənən layihənin əsas məqsədi Bakıda yerləşən peşə məktəblərində İKT və Telekommunikasiya üzrə təhsil alan tələbələrin bilik

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn

layihələr həyata keçirib. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz

Azercell şirkətindən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda, Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Təhsilə və gənclərə yardım etmək bundan sonra da Azercell şirkətinin prioritet fəaliyyət sahələrindən biri olacaqdır.

IDEAL DIZAYN

Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: **Aytən SƏMƏDZADƏ**

ELMİ-REDAKSİYA ŞURASI:
Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Ədalət Muradov, Elşad Səmədzadə, Müşfiq Atakışiyev, Mirdamət Sadiqov, Mehriban Alişanova, Xan Hüseyin Kazımlı, Məhiş Əhmədov, Amil Məhərrəmov, Rüfət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasımov, Cahangir Qocayev.

Kompyuter
mərkəzinin direktoru:
Oqtay ORUCLU
oqtay_oruc@mail.ru

Redaksiyanın ünvanı:
Əliyər Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ünvanı şöbə: 514-14-27 (fax)
Mühəssis: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
“İQTİSADİYYAT” qəzetinin kompyuter mərkəzində yığılmış və səhifələnməmiş, “Zaman-Azər” MMC firmasının mətbəəsində çap edilmişdir.
Lisensiyası: 022201 İndeks: 0355 Tiraj: 3400